



İlham

Hər kəs görsün və bilsin

Nəhəng işlər
görürük və qarşıda
duran bütün vəzifələri
icra edəcəyik

Prezident İlham ƏLİYEV:

- Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümdə dururuq, həmişə verilən sözə sadıq.
- 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbul edilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir.
- Status haqqında danışımaq Ermənistan üçün hesab edirik ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışıq, amma danışa bilərik, baxaq görək notisi nə olacaq.
- Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlandı. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən.
- Hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Bütüncü əlavələr edildi, dürtülməşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı.
- Biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.
- Hərbiçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərik ki, dünyada nadir hallarda təkrarlanır. Öz sağlamlığını itirmiş hərbiçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.
- Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanla nə qədər verilib? Sifir! Bir koma da verilməyib, bir daxma da verilməyib.
- Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir donə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik.
- İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi dikmə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi.
- Bu il orta əməkhaqqı 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı.
- İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb.
- Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz hoyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda qoyuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməli budur.
- Xarici ticarətimiz də böyük dərəcədə artıb - 70 faizdən çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər.
- Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu il iyulun 1-də xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir.

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. AZƏTAC xəbər verir ki, dövlət başçısı müşavirədə giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş nitqi

- Bu gün ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görülməli işlər haqqında danışıcağıq. İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurlu inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirik ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə

ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdilliklə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüzü iddi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Ey-

ni zamanda Gənclər Platforması da yaradıldı. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözüne sadıqdır. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-19-a bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır. Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılmışdır. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir. Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik. Əslində, biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzə Azərbaycanca bir çox tədbirlər keçirilmişdir.

Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur



Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla zəng edib. Dövlətimizin başçısı 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı Türkiyə Prezidentinə başsağlığı verib, həlak olanların ailə üzvlərinə və yaxınlarına da başsağlığını çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Azərbaycan xalqının qarşada türk xalqına dəstəyini bir daha ifadə edib, dövlət çevrilişinə cəhdin dəf olunmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın rolunu və liderliyini xüsusi vurğulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib. Söhbət zamanı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişaf etdiyi bir daha qeyd olunaraq qarşılıqlı dəstək və həmrəylik ifadə edilib, gələcək təmaslar haqqında danışıq.

Prezidentin Mətbuat Xidməti

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir



İran Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir



Hər kəs görsün və bilsin

Nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik



Əvvəli L-ci səh.

Bu dəfə isə yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqlara səfər edib - Füzuliyyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizmi haqqında danışmışıq. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirik ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Avropa İttifaqı Şurasının prezidenti ilə mənim bir neçə görüşüm olub, həm də telefon danışıqlarımız olub və əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq, eyni zamanda Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.

Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılıb. Əlbəttə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir. Bu il mənim Türkiyə Prezidenti ilə üç görüşüm olub. Bu ilin aprel ayında Qırğızistan Prezidenti Azərbaycana səfər etmişdir və görüş keçirilmişdir. Eyni zamanda iyun ayında mənim Özbəkistan və Türkmənistan səfərlərim olub, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlərim olub. Gələcək ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Yəni bu, sadəcə olaraq, görünən məsələlərdir və onlar göstərir ki, bu təmaslar nə qədər fəal inkişaf edir, fəal surətdə inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr

üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çoxtərəfli formata. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.

Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb - mənim Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlərim bir daha bunu göstərir.

Eyni zamanda Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti mənim iki dəfə məktub göndərmişdir. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülmüşdür. Əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salsaq görərik ki, Azərbaycan hər istiqamət üzrə irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqə olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümdə dururduq, həmişə verilən sözə sadıq. Əlbəttə, bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Öminəm ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır.

Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötür, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən özünə götürüldüyü öhdəliklərini yerinə yetirmir.

Əgər müsbət məqamlardan söhbət açsaq, sadəcə olaraq, deyə bilərik ki, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Çünki məhz Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meyilli deyildi. Ancaq birinci görüş keçirildi. Əlbəttə, bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Gələcək ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirik ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaqdır. Əlbəttə, bu formata olan əməkdaşlıqdan biz hələ ki tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik.

Digər müsbət hal ondan ibarətdir ki, yəni də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilmişdir. Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan itimatıya yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğu bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münasibətin məhz bu prinsiplər əsasında həll olunması, demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni hər neçə qonşu dövlətlə müzakirə etmişik - Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu məsələni qəbul etməmişdik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmağı.

Düzdür, Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki konkret addımlar yoxdur. Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mə-

nim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki belə bir addım atılmayıb, bu, bizim üçün böyük tələbdir. Biz bunu əsas məsələlər müzakirəsinə həsr olunacaqdır. Əlbəttə, bu formata olan əməkdaşlıqdan biz hələ ki tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik.

Digər müsbət hal ondan ibarətdir ki, yəni də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilmişdir. Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan itimatıya yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğu bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münasibətin məhz bu prinsiplər əsasında həll olunması, demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni hər neçə qonşu dövlətlə müzakirə etmişik - Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu məsələni qəbul etməmişdik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmağı.

Düzdür, Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki konkret addımlar yoxdur. Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mə-

nim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki belə bir addım atılmayıb, bu, bizim üçün böyük tələbdir. Biz bunu əsas məsələlər müzakirəsinə həsr olunacaqdır. Əlbəttə, bu formata olan əməkdaşlıqdan biz hələ ki tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik.

Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfə məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ilə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışıq, ancaq Ermənistan bunu uzadı. Eyni zamanda biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramırları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsinə imzalandı - necə deyirlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbul edilmişdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda biz bunu

açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir.

İkinci mənfə məqam ondan ibarətdir ki, yəni də mənim 10 noyabr Bəyannaməsinə Azərbaycanın əsas hissəsi ilə Naçıxvan Muxtar Respublikası arasında itibət qurulması idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər bizə bu imkan verilməyib. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycanın o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naçıxvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün.

Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanmayıb. Avtomobil yolunun marşrutu bəzə verilməyib. Bir il səkkiz ay keçib, mən bu məsələni dəfələrlə qaldırmışam, o cümlədən Brüssel görüşlərində - mənim, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurası prezidentinin görüşləri əsasında üç dəfə qaldırılmışam. Bu günə qədər bizə marşrut verilmir. Orada cəmi 40 kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilər. Özü də aydın məsələdir ki, orada bütün mövsümlərdə və günün 24 saatında istifadə ediləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutun bəzə verilməməsi, bu istiqamədə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var - Ermənistan bu öhdəliyi yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir. Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır.

Digər məqamlardan biri də odur ki, son vaxtlar Ermənistan rəhbərliyi yəni də hansısa status haqqında danışımağa başlayıb. Halbuki, mü-

haribəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistan bunu kimsə unudubsa, təkrarlamaq istəmirəm. Əgər Ermənistan bunu kimsə unudubsa, təkrarlamaq istəmirəm. Əgər Ermənistan bunu kimsə unudubsa, təkrarlamaq istəmirəm. Əgər Ermənistan bunu kimsə unudubsa, təkrarlamaq istəmirəm.

Ona görə, bilirsiniz, bax, bu mənfə meyllər güclənir. Bütün məsələlərlə bağlı, məsələnin həlli üçün, yaxud da düzgün təhlil aparmaq üçün gərək son o meylləri düzgün seçsən. Hələ ki bu, hansısa bir ciddi fəsad çevrilməyib. Amma əgər bu zərərli meyllərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik, biz sülh istəyirik. Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həssas apara bilər. Ancaq bu meylli görməmək də mümkündür deyil. Ona görə biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hər də bizim xəbərdarlığımızdan, necə deyirlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yəni də deyirəm, biz xarici işlər nazirlərinin sabahki görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik.

Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı bir quruculuğu sahasında öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərlə istiqamətləndirilib. Bütçəyə əlavələr edilib, dürlüştürmə edilib və orada hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahları almaq üçün bu il dürlüştürmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.

Ona görə, bilirsiniz, bax, bu mənfə meyllər güclənir. Bütün məsələlərlə bağlı, məsələnin həlli üçün, yaxud da düzgün təhlil aparmaq üçün gərək son o meylləri düzgün seçsən. Hələ ki bu, hansısa bir ciddi fəsad çevrilməyib. Amma əgər bu zərərli meyllərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik, biz sülh istəyirik. Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həssas apara bilər. Ancaq bu meylli görməmək də mümkündür deyil. Ona görə biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hər də bizim xəbərdarlığımızdan, necə deyirlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yəni də deyirəm, biz xarici işlər nazirlərinin sabahki görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik.

Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı bir quruculuğu sahasında öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərlə istiqamətləndirilib. Bütçəyə əlavələr edilib, dürlüştürmə edilib və orada hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahları almaq üçün bu il dürlüştürmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.

Hər kəs görsün və bilsin

Nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik

Əvvəl 2-ci səh.

Hərbiçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbiçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər dəyərləndirilməlidir. İndi qürsuz xidmət edən hərbiçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun hədəfə 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülmüşdür - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbiçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilməlidir. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir. Müharibədə ölülmüş, demək olar ki, bütün hərbiçilər artıq ön müasir protezlərlə təmin olundular. Dördüncü nəsillə protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gözə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bəzi texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbiçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib və hesab edirik ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanla özümüzlə heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələr, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərə təmin ediləcəkdir.

Reabilitasiya mərkəzləri yaradılmışdır və ön müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola.

Biz Qarabağ, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir donə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüzlə edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Baxın görün, son müddət ərzində əməkhaqların nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı hədəfə 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə



ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudular da görək yaddaşlarını, necə deyirlər, aydınlaşdırınlar, bir az diqqətli olsunlar.

Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi dikte edə bilməz, heç kimdən əslən deyirik və əminəm ki, heç vaxt heç kimdən əslən olmayacağıq. Asılı olmayacağıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var.

Biz bədəni təkəfə nəfthin qiymətini artırılması nəticəsində böyütmüşük. Yəni, dürüstləşmə, eyni zamanda aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Çünki böli, dünyada neftin qiyməti qalxıb, amma, eyni zamanda dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir. Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır, səhmlərdədir. Açıqlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Əlbəttə, bu, müvafiqdir. Bütün suveren fondlar bu vəziyyətlə üzlaşsınlar. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm, amma burada 10 milyardlarla itkilərdən söhbət edir - böyük suveren fondların, bu kapital bazarının çökməsi nəticəsində. Bu, bizə də mənfi təsir göstərir. Əgər biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir.

Ona görə iqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilərin hədəfəndə proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal rəlsərə keçsinsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinsinlər. Onlara himayədarlıq edənələrə də, necə deyirlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdir və biz bunu da dövlət büdcəsinə. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktorudur.

O ki qaldı iqtisadi artıma, əlbəttə, biz bunu hər dəfə iki yərə bölürük - iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. İqtisadi artım 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz məşinləri artırmaq, pensiyaları artırmaq, Əhəlinin gəlirləri təxminən 20 faiz artıb. Düzüldür, inflyasiya bu artımın bir hissəsini, necə deyirlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyaadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya iktisadiyyatına yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq.

Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qəbul etməyə hazır deyirlər. Biz də buna hazır olmalıyıq. Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, neqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyirlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs böyük görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəzilər görmür və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda qoyuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yəni də deyirəm, siyasəti müstəqilliyin təməlidir.

Bizim xarici ticarətimiz də böyük dərəcədə artıb - hədəfə 70 faizdən çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nüticələrdən biri sayıla bilər - və əslində, belədir.

Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuz ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyər bilmərəm, amma əvvəlcədən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın görün, inkişaf etmiş ölkələrin bəzilərinə xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özünü normal hiss edə bilirlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoyuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayığımızı yorgənəmizə görə uzadıq.

Bütün bunları pandemiyaadan təzə çıxması ölkə əldə edir. Halbuki, əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejimini keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönməndə də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açıldı. Yəni, bu, canlı bir prosesdir. Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılması istiqaməti quru sərhədlərdir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərdən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm.

Bir sözlə, iqtisadi sahədə bu altı ayda görülmiş işlər, əlbəttə, aparılan islahatların nəticəsidir və bu nəticələr, bu rəqəmlər deməyə əsas verir ki, ilin sonuna qədər də nəzərdə tutulmuş bütün planlar reallaşacaq. Bir neçə kəlmə energetika sektoru ilə bağlı demək istədim. Çünki bizim üçün bu, həmişə prioritet olub. Amma bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də

böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq. Əlbəttə, uzun illər ərzində böyük hazırlıq işləri gördük ki, bərpaulunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilməmişik. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və küllək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilər, birini də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və küllək-elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yeni müddəyə dəyərlandırılır. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su-elektrik stansiyalarının istehsal gücünü hesablamışıdıq. Orada 32 su-elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçın dan gəndəndə onları vəhşilərlə kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik.

Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su-elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su-elektrik stansiyalardan mündən çox meqavat götürə bilirik. Artıq bir il yarım ərzində 9 su-elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə İkinci Qarabağ müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pillərə qalxır. Yəni də demək istəyirəm ki, bərpaulunan enerji növlərinin istehsalına, su-elektrik stansiyalarının başqa, - dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. Əlbəttə, bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmdə ixrac edək. İndi biz ənənəvi yolla - mövəyda görülmiş işlər, əlbəttə, aparılan islahatların nəticəsidir və bu nəticələr, bu rəqəmlər deməyə əsas verir ki, ilin sonuna qədər də nəzərdə tutulmuş bütün planlar reallaşacaq. Bir neçə kəlmə energetika sektoru ilə bağlı demək istədim. Çünki bizim üçün bu, həmişə prioritet olub. Amma bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də

var. Eyni zamanda bu bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz, əlbəttə ki, bu istiqamətdə işləyirik. Perspektivli yataqlardan çıxarılaçaq qazı həm daxili tələbatı ödəmək üçün, eyni zamanda ixrac üçün də nəzərdə tutmuşuq. Hələ ki bizim ixrac resursumuz "Şahdəniz" yatağıdır. Amma yaxın gələcəkdə "Abşeron", "Şəfəq", "Asiman", "Ümid-Babək" və "Azəri-Çıraq-Günəşli"nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur və bütün sadaladığımız layihələr üzrə fəal işlər gedir. Bu, sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal işlər gedir. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.

Əlbəttə ki, ölkəmizin həm beynəlxalq nüfuzu artır, imkanları artır, gəlirləri artacaq, biznes şəraiti yaxşılaşır. Energetika neqliyyatla bərabər bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq. Neqliyyat sahəsində də artım var. Transzıt yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb neqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzür dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzür dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq.

Neqliyyat sektorunda görüləcək işlərlə bağlı hökumətə tapşırıqlar artıq verildi. Bir daha qeyd etmək istəyirəm, bizim gəmiqayırma zavodumuz tam gücü ilə işləməlidir, nə qədər imkan varsa, o qədər də gəmi, tanker, bərə istehsal etməlidir. Bu zavodun imkanları görək yenidən araşdırılsın. Mənə verilən məlumatlara görə, ildə 6 tanker - bərə, yük gəmisini istehsal oluna bilər. Baxmaq lazımdır ehtiyac nə qədərdir, Xəzər dənizində gəmilərin sayı nə qədər artacaq. Qonşu ölkələrlə bu məsələləri müzakirə etmə-

liyik. Ola bilsin, biz qonşu Xəzər ölkələri ilə istehsal olunacaq gəmilərin növləri ilə bağlı hansısa razılığa gələk ki, eyni gəmi növlərini istehsal etməyək. Çünki Xəzər üzərindən yükdaşımaların həcmi artırılması artıq reallıqdır. İndiki şəraitdə biz buna hazırıq. Amma biz Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamalıyıq, limanı genişləndirməliyik. Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır. Hökumətə də tapşırıq verildi, nə lazımdırsa, onu edəcəyik. Dərinləşdirmə işləri də aparılmalıdır. Çünki Xəzərin suyunun səviyyəsi düşür. Ona görə gəmilərin daha sürətlə gedib-gəlməsi üçün yeni kanallar qazılmalıdır. Odur ki, dərinləşdirmə işləri də, bunlar da nəzərdə tutulur. Limanın genişləndirilməsi, yeni gəmilərin inşası, bütün bizim neqliyyat qurumlarının vahid mexanizm kimi işləməsi. Çünki əvvəllər bu, yox idi, necə deyirlər, hərsə yorgən öz tərəfinə dartırdı. İndi gəmiçilik, liman, dəniz yolu bir mexanizm kimi işləməlidir və mən bunu hökumətə tapşırıram. Baş nazirin rəhbərliyi altında indi müvafiq qərarlar qəbul edilir. Gələcək bütçə formalaşanda, əlbəttə ki, biz bu sahəni xüsusilə nəzərdə saxlamalıyıq. Çünki bu, böyük iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda tranzit potensialı artıracaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir neqliyyat-logistika mərkəzinə çevriləcəyik.

Əlbəttə ki, Qarabağda gedən işlərlə bağlı bir neçə kəlmə demək istədim. Çox danışmaq istəmirəm, çünki hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi fəadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həminin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə növbəti Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaqdır. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsiklik, amma, eyni zamanda tələskənliyə yol verməyirik. Bütün tender proseslərini keçməliyik, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender proseslərinin təmin edilməsi və ediləcəkdir. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcəkdir.

Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzürə bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə növbəti biz, artıq bütün dünyaya üzlaşsın. İndi informasiya kanalları bəzən, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi program hazırlanır. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bəz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, donlu bitkilər əkiləcəkdir. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.

Bir sözlə, yəni də deyirəm, bu gün mən görülmüş işlərin kiçik hissəsini işıqlandırdım. Amma bu da kifayətdir hər kəs görsün ki, nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik.

İndi isə söz verilir əmək və əhəlinin sosial müdafiəsi naziri Sahil Babayevə.

Hər kəs görsün və bilsin

Nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik

Əvvəlki 3-cü səh.

Əmək və əhalinin sosial müdafiəsi naziri **Sahil BABAYEV** çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, verdiyiniz yüksək qiymətə görə təşəkkür edirəm. Həqiqətən də Sizin rəhbərliyiniz altında Azərbaycanı həyata keçirilən dövlət siyasətinin ana xəttini hər zaman əhalimizin sosial rifahı təşkil edib. Bu istiqamətdə ardıcıl olaraq verdiyiniz tapşırıqlar nəticəsində təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşımıza əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda bir çox sektordə çalışanların əməkhaqqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşımıza əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqəddürləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon vətəndaşımıza əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və noticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətli şəkildə bölünməsinə median əməkhaqqı 86 faiz artıb.

Sosial ödənişlərdə isə artımlar daha böyük rəqəmlərlə ifadə olunur. Minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz artıb. Sosial müavinətlər və təqəddürlər isə 3,5 dəfə artıb ki, bu da xüsusilə həssas təbəqədən olan insanları əhatə edir. Əlavə sosial islahatların çərçivəsində təkcə sosial müavinət və təqəddürlərdə illik 1 milyard manat ayrılıb.

Bu dövrdə Sizin tapşırıqlarına əsas hədəfimiz, oltobto ki, Ali Baş Komandanlığınızın altında Azərbaycan Ordusunun Vətən müharibəsində böyük Zəfər qazanmasından sonra şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsinə, sosial dəstək tədbirlərinə yönəlib. Postmüharibə dövründə 100 min unikal fərdə 193 min xidmət göstərilib. Bunun ən böyük istiqaməti sosial ödənişlərdir. Sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub. Bu ödənişlərin məbləğləri - ödəniş sosial müavinətlər 60 faiz, bu il isə təqəddürlər 60 faiz artırılıb. Bu ödənişlərin mütləq əksəriyyəti proaktiv qaydada - sonodolir elektron qaydada toplanması ilə əlaqədar şəffaf şəkildə baş verib.

Siz mənzil proqramı ilə bağlı görülmüş işləri artıq qeyd etdiniz. Bu il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib və nəzərdə tutulan plan 1500 mənzildir. Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin bu kateqoriyadan olan insanlarımızı təqdim edilməsi planlaşdırılır. Beləliklə, biz Bakı, Sumqayıt və Abşeron ərazisində Sizin tapşırıqlarınıza uyğun olaraq, əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdıracağıq. Paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə də bu iş davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib.

Digər bir istiqamət məşğulluqdur. Postmüharibə dövründə artıq 19 min şəhid ailəsi üzvü, müharibə əlilləri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Onların aktiv məşğulluq proqramına cəlb olunmaları üçün imkanları dəyərləndirilib, isteklərinə uyğun olaraq,



böyük bir qismi - 8 min nəfəri özünüməşğulluq proqramlarına cəlb edilib. Bu, 8 min ailədə kiçik ailə təsərrüfatının qurulması onların daimi gəlir mənbəyinin yaradılması imkanındır. Burada əsas mənbə İşsizlikdən Sığorta Fondu, yəni, dövlət vəsaitləri olub. Paralel olaraq, Dünya Bankı ilə layihə də icra edilir. Sizin ödənişlərdə verdiyiniz tapşırıqlara uyğun olaraq, Banklar Assosiasiyası və Həmkarlar İttifaqları Konfederasiyası da bu prosesə qoşulub.

İşə düzəldilmə proqramı üzrə 5400 müharibə əlili və veteranı müasir işlə təmin olunub. Burada da Sizin qeyd etdiyiniz Məşğulluq Marafonu çox böyük rol oynadı, özəl sektordən 600-dən çox şirkət 2500-dən çox müharibə əilini işlə təmin etdi. Bu proses davam edir.

On bir min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Onlara 21 min reabilitasiya vasitəsi təqdim edilib. Qeyd etdiyiniz kimi, artıq 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Daha öncəki dövrdə Qarabağ müharibəsi əlillərindən 130 nəfər də bu protezlərlə təmin edilib. Yəni, son bir il yarımda bu protezlərlə təchiz edilən hərbçilərimizin sayı 330-a çatıb. Vətən müharibəsi əlillərindən protezləşməyən cəmi iki nəfər qalıb. Onların müalicə prosesi davam etdiyinə görə hələlik texniki olaraq bu, mümkün deyil. Amma tam hazırlıq var və həmin iki nəfərin müalicəsi bitdikdən sonra protezləşməyə Vətən müharibəsinin bütün qaziləri əhatə etməsi olacaq. Bu işlərin əlaqələndirilməsi üçün ödənişlərin avqustunda Sizin müvafiq fərmanınızla Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb. Artıq 48 rayon üzrə 11 regional mərkəzdə yerli icra hakimiyyəti orqanlarımız və 5 mərkəzi icra hakimiyyəti orqanının 26 növ xidməti bu mərkəzdə toplanıb. Bu günədək Vahid Əlaqələndirmə mərkəzlərində 41 min şəhid ailəsinin üzvü, Vətən müharibəsi veteranı və əlillinə xidmətlər göstərilib.

Cənab Prezident, Sizin tapşırıqlarınıza uyğun olaraq, inzibati icraatın inkişaf etdirilməsi və elektronlaşma tədbirləri çərçivəsində də iki əsas istiqamətdə islahatlarımız davam etdi. Birinci istiqamət hörmətli Birinci vitse-prezidentimizin təşəbbüsü olan DOST konsepsiyası idi. DOST konsepsiyası çərçivəsində artıq 1 milyona yaxın vətəndaşımıza xidmət göstərilib. Beş mərkəzi-mənzil bu ilin birinci yarısında 313 min vətəndaşı qəbul edib, onlara xidmət göstərib. Qəbul edilən hər bir vətəndaşın qarşılıqlıdakı elektron monitorinq verdiyi qiymətə əsasən vətəndaşlarımızın məmnunluq səviyyəsi 98 faiz olub. Şəbəkənin genişləndirilməsi istiqamətində işlər görüldü. Artıq Zəngilanın Ağalı kəndində ilk "smart DOST" məntəqəsi Sizin iştirakınızla istifadəyə

verilib. Düşünürük ki, bu "smart" məntəqələr növbəti mərhələlərdə digər ərazilərimizdə də bizə dəstək olacaq. Paralel olaraq, Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarımızda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. Onlar da istifadəyə verildikdən sonra şəbəkə bütün ölkəni əhatə edəcək.

Elektronlaşma tədbirlərimiz isə genişlənməkdə davam edir. Bu ilin ilk 6 ayında 125 milyon elektron xidmət göstərilib. Nazirliyin əhaliyə göstərdiyi xidmətlərin 110-u artıq tam elektron platformadan icra olunur. Cari ilin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq. Beləliklə, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq. Görülən bu işlər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib. Bu ilin ilk 6 ayında DOST konsepsiyası, elektronlaşma işləri 18 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Dövlət Sosial Müdafiə Fondu və elektronlaşma işləri Böyük Britaniyada keçirilən nüfuzlu müsabiqədə "İlin dövlət qurumu" mükafatına layiq görüldü. DOST Agentiyi "Avropa sosial xidmət mükafatı"nı əldə edib. İlk dəfədir ki, Avropa İttifaqının üzvü olmayan ölkənin qurumu belə yüksək mükafata layiq görüldü.

Sosial xidmət sahəsində dünyada ən böyük beynəlxalq təşkilat olan Beynəlxalq Sosial Təyinat Assosiasiyası tərəfindən həm DOST Agentiyinə, həm də Dövlət Sosial Müdafiə Fonduna cari il ərzində 4 ən yaxşı təcrübə mükafatı təqdim edilib. Eyni zamanda keyfiyyətli idarəetmə, korrupsiyaya qarşı idarəetmə və müştəri məmnunluğu sahələrində nazirliyin qurumları tərəfindən 12 beynəlxalq ISO sertifikatı əldə olunub. Bu islahatlar Sizin tapşırıqlarımıza və tövsiyələrinizə uyğun olaraq, növbəti dövrdə də icra olunacaq.

Təşəkkür edirik.

◆ ◆ ◆

Prezident İlham ƏLİYEV: Sağ olun. İndi isə söz verilir iqtisadiyyat nazirinə.

İqtisadiyyat naziri **Mikayıl CABBAROV** çıxış edərək dedi:

- Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Dünya iqtisadiyyatında və bölgədə baş verən proseslər global iqtisadi aktivliyə mənfi təsir etməkdə davam edir, dünya bazarlarında başlıca ömtəələr üzrə yüksək qiymət təzyiqinə səbəb olmaq qalır. Belə ki, cari ilin iyun ayında ödənişlərin 100 faizini əhatə edən dünyada buğda 30 faiz, xam palma yağı 50 faiz, kərə yağı 29 faiz, günəbaxan yağı 45 faiz, qarabaşaq 43 faiz bahalaşmışdır. Bununla yanaşı, cari ilin iyun ayının sonuna dünya bazarlarında təbii qazın qiyməti ilin əvvəlindən 42 faiz, "Brent" markalı neftin bir barrel spot qiyməti isə 53 faiz artmışdır.

Global iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım tempirləri müşahidə olunub. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai işdə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Kond təsərrüfatında ola bilsin ki, iqlimlə bağlı ilk altı ayda artım hələ ki müsbət zonedadır, lakin minimal müsbət zonedadır. Sənaye reallaşdırılmasına xüsusi diqqət yetiririk. Belə ki, zəruri xammalın və enerji resurslarının fasiləsiz təminatının olub-olmadığına baxdıqda, bir sıra dövlət və özəl müəssisələr - "SOCAR Karbamid", "SOCAR Metanol", "Azerfloat" artıq tam istehsal gücləri ilə fəaliyyət göstərir. Paralel olaraq, rəqabət üstünlüklərini gerçəkləşdirmək üçün qazdan xammal kimi istifadə etməklə bir sıra yeni istehsal layihələrinin də işə salınması üzrəndə fəal iş aparılır. Bu qəbildən olan və Sizin tapşırıqlarımıza uyğun olaraq yaradılmış iki yeni müəssisəni uğurlu nümunə kimi qeyd edə bilərik.

Sumqayıt Kimya Sənaye Parkında "Azersulfat" və "Glassica" müəssisələrinin inşaatı artıq başa çatdırılmışdır və onlar açılışa tam hazırdır. Daha bir neçə xarici investora iş aparılır. Eyni ərazidə yerləşən, Çin investora məxsus "Azərbaycan Vanhoo Ceramics Co." zavodunda 400 iş yerinin yaradılması nəzərdə tutulur. İldə 18,5 milyon kvadratmetr keramik plitə istehsal edəcək müəssisə təməlləşməyə üçün tam hazır vəziyyətdədir.

Daşkəsən dağı-filiz mədəniyyətini yaradılması üzrə işlər tapşırıqlarımıza uyğun olaraq, uşğurla və qrafikə uyğun olaraq həyata keçirilir. Bu gün Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın "Achenbach Buschhütten" şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon ABŞ dolları həcmində sənayenin qoyulması nəzərdə tutulur. Siz Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin aktivləşməsi mövzusunda toxunduq və tranzit yükdaşımaları ilə bağlı bu fəaliyyəti həmkar qurum, struktur və nazirliklərlə işləyərək sız əlaqələndiririk. Hesab edirik ki, zavodun fəaliyyətinin genişlənməsi

bir tərəfdən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin donanmasının modernləşməsinə və noticədə həm Azərbaycan vasitəsilə tranzit yükdaşımaların buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır, digər tərəfdən isə sənayeləşmə və məşğulluq proseslərinə mühüm töhfə verir.

İnvestisiyalara gəldikdə, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım tempirləri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğaldan azad olmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ödənişlərin eyni dövriyə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizdək artıb.

Azad olunmuş ərazilərdə irimiqyaslı tikinti-bərpa işləri bölgədə iqtisadi fəallığa müsbət təsir göstərməklə yanaşı, bu ərazilər ödənişlərin bölgələrdən böyük ölçü qüvvəsinin cəlb edilməsinə də şərait yaradır. Azad olunmuş ərazilər üçün Sizin tapşırıqlarımıza uyğun olaraq hazırlanan və geniş iqtisadi stimulları əhatə edən xüsusi proqramın təbii qazın gələcəkdə regionda iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıracaq.

Möhtərəm cənab Prezident, Siz xarici ticarətlə bağlı dinamika da toxunduq. Onu vurğulamaq istərdim ki, qeyri-neft-qaz məhsullarının ixracının 60 faizini sənaye məhsulları təşkil etdiyi halda, sənaye məhsullarının ixracı 42 faizdək artıb. Bu da sənaye potensialının artırlması ilə birbaşa bağlıdır.

Bu irəkaçan nailiyyətlərin əldə olunmasında əsas amillər kimi, Sizin rəhbərliyinizlə dərindən iqtisadi islahatların real effektivliyi qeyd etmək mümkündür. Uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin enerji istehsalçısı olması və enerji ilə yanaşı, beynəlxalq əhəmiyyətli hava çevrilməsi, qeyri-neft nəqliyyatı tranzit infrastrukturunun mövcudluğu, dövlət müəssisələrinin idarə edilməsində effektivliyin artırılmasının təsiri, - burada Azərbaycan İnvestisiya Holdingi də tapşırıqlarımıza uyğun olaraq davam etdirilir, - və kölgə iqtisadiyyatının azaldılmasına yönəlməsi fəaliyyətin nəticələrini qeyd edə bilərik.

Sizin tapşırıqlarınızdan biri antiinflasiya tədbirləri ilə bağlı idi. Cari ilin yanvar-iyun aylarında inflasiya 12,9 faiz təşkil edib, o cümlədən qida məhsulları üzrə qiymət indeksi 19 faiz artıb. Bununla əlaqədar ölkədə antiinflasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrasına həyata keçirilir. Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlamlıq rəqabətini təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, mini-

mum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Möhtərəm cənab Prezident, Siz vergi daxilolmalarını qeyd etdiniz, müqayisə üçün bir-iki rəqəmi əlavə etmək istərdim. Cari ildə ödənişlərin eyni dövriyə müqayisədə vergi mədaxili 49 faizdən çox artıb. Qeyri-neft sektorundan vergi daxilolmaları ödənişlərin eyni dövriyə müqayisədə 38 faizdən çox artıb. Onlayn kassa aparatları quraşdırılması vergi ödəyicilərinin dövrüvələri 55 faiz artması ticarət sektorunda daxilolmaların artım tempini sürətləndirən mühüm amillərdən biridir. İqtisadiyyatda "ağarma" proseslərinin miqyasını biz, həmçinin bank sektorunun bəzi göstəriciləri ilə müşahidə edə bilərik. Belə ki, nağd pul kütləsinin cəmi pul kütləsinə nisbətində xüsusi çəkisi ödənişlərin müvafiq dövründəki 49 faizdən cari ilin iyunun 1-nə 44 faizə enib. Plastik kartlar və ölkədaxili əməliyyatlarda isə nağd pulun çıxarılmasının xüsusi çəkisi ödənişlərin müvafiq dövründəki 73 faizdən cari ilin iyunun 1-nə 60 faizə enib. Digər bir misal, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin iyun ayının 1-də sahibkarlarla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı 47 faiz artıb.

Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 35 faizindən çox artması da xüsusilə qeyd etmək lazımdır. Özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75 faiz üstələyir. Paralel olaraq, digər yığımlarda həyata keçirdiyimiz fəaliyyət bərdə məruzə edirik ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 112 faiz, işsizlikdən sığorta haqları üzrə 118 faiz və icbari tibbi sığorta haqları üzrə 107 faiz icra edilib. Dövlət ömlakının idarə edilməsi sahəsində cari ilin ilk altı ayında özəlləşdirmə prosesinə investisiyalara cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, şəffaflığın daha da artırılması rəhbər tutulmuş, 500-ə yaxın müəssisə və obyekt, dövlət mülkiyyətində olan 150-yə yaxın torpaq sahəsi özəlləşdirilib. Sizin 2021-ci ildə imzaladığımız sərəncamlarla özəlləşdirməyə açılmış "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin bir sıra müəssisələrinin investisiyalara cəlb edilməklə özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, investisiya müsabiqələri nəticəsində özəlləşdirilmiş "Azərütün" və "Şəki Şərab" MMC üzrə investorlar tərəfindən dövlət büdcəsinə 8,3 milyon manat məbləğində vəsait artıq köçürüldü. Bağlanmış müqavilələrə əsasən, 12,7 milyon manatdan artıq

sərmayə qoyuluşunu nəzərdə tutan investisiya proqramlarının icrası çərçivəsində artıq 7,5 milyon manata yaxın məbləğdə investisiya qoyulub, 350 iş yeri yaradılıb, müəssisələrin fəaliyyəti tam bərpa olunub. "Gəncə xalça kombinatı"nın öz profili üzrə fəaliyyətinin dirçəldilməsi və inkişafı ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi məqsədilə hazırlıq işləri gedir və yekun mərhələdədir.

Möhtərəm cənab Prezident, son olaraq məndə şirkətlərin sahəsində islahatların noticəsinə toxunaraq qeyd etmək istərdim ki, İnvestisiya Holdinginin idarəetməsinə verilmiş əksər dövlət müəssisələrinin 2021-ci ildə olduğu kimi, 2022-ci ilin birinci rübündə də müsbət maliyyə noticələri əldə ediblər. Belə ki, SOCAR, "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank 2021-ci ilin əməliyyat mənfəəti ilə başa vurublar. Bu şirkətlərin əksəriyyəti tərəfindən dividend ödənilməsi imkanını müsbət qiymətləndiririk. Ən iri portfel şirkəti olan SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək noticəsinə əldə edib. Xalis mənfəət 2,1 milyard manat olub. Eyni zamanda 2022-ci ilin birinci rübünün noticələri də təqribən 3 milyard manat təşkil edərək, artan tendensiyanı qoruyur.

Möhtərəm cənab Prezident, ölkə iqtisadiyyatı inkişaf etdikcə yaranmış maliyyə imkanları ilə yanaşı, sosial-iqtisadi inkişafın sürətləndirilməsi maliyyə ehtiyaclarını da artırır. Dayanıqlı iqtisadi artımın təminatı üçün əlavə sərmayələrin cəlb edilməsi imkanlarından əhəmiyyətli dərəcədə istifadə edirik. Müsəvifə Sərmayəni cəlb etməyə, müvafiq tapşırıqlarımıza uyğun olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının müstəxəssisləri ilə birlikdə hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış dövlət-özəl sektor tərəfdaşlığına dair Prezident Administrasiyasına təqdim etdiyimiz qanun layihəsinin baxılması əsasında dəstək verməyinizi xahiş edirik. Alternativ enerji resurslarının istehsalı sahəsində ölkəmizə sərmayə qoyuluşlarına olan yüksək maraq Azərbaycanın böyük potensialını əks etdirir. Digər sahələrdə də analoji dünyəvi miqyaslı sərmayələrin cəlb edilməsi üçün zəruri normativ hüquqi çərçivənin yaradılması olduqca vacibdir. Bu baxımdan dövlət-özəl sektor tərəfdaşlığı təmsilində effektiv bir mexanizmin uğurlu tətbiqi məhdud dövlət resurslarının ölkənin digər strateji inkişaf istiqamətlərinə yönəldilməsinə də imkan verəcək. Eyni zamanda Rəqabət Məcəlləsinin layihəsi hökumətə təqdim olunub.

İqtisadiyyatın şəffaflığının təminatında, hesab edirəm ki, mühüm istiqamətlərdən biri də dövlət satınalmalarının şəffaflığıdır. Verdiyiniz göstərişlərə uyğun olaraq, məruzə edirəm ki, cari ilin altı ayda müsabiqə əsaslı satınalmaların həcmi 94 faizdən çox artıb. Ümumi satınalmalarda müsabiqə əsaslı satınalmaların xüsusi çəkisi hazırda 60 faizə çatır.

Çıxışımın sonunda sahibkarlığa verdiyiniz dəstəyi xüsusi qeyd etmək istəyirəm. Təşəkkürümü bildirmək istəyirəm ki, büdcə düzəltməsi prosesində xüsusilə kiçik və orta biznesə yönəldilməsi nəzərdə tutulan kreditlərə əhəmiyyətli əlavə vəsait ayrılıb. Onu da məruzə edirəm ki, verilən kreditlərin 94 faiz regionlarda fəaliyyət göstərən sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bütün kreditlərin 76 faizi kond təsərrüfatı məhsullarının istehsalı və emalının payına düşür.

Diqqətinizə görə təşəkkür edirəm.

◆ ◆ ◆
Dövlət başçısı müsavirəyə yekun vurdu.

Ardı 5-ci səh.

Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şarl Mişelə çatdırmağı xahiş etdi. Görüşdə Ermənistan ilə

Azərbaycan arasında münasibətlərin normalaşdırılması, sülh sazişinin imzalanması, kommunikaşiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Brüsseldə keçirilmiş görüşlərin nəticəsi olaraq öldə edilmiş razılıqların həyata keçirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannaməyə əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğuladı.

İran Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Əli Şamxani İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını

İran Prezidentinə çatdırmağı xahiş etdi. Söhbət zamanı dövlətimizin başçısı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə toplantısı çərçivəsində İran Prezidenti ilə görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsinin aparıldığını qeyd etdi.

Əli Şamxani Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə xalqımızı təbrik etdi. Qonaq İranın Azərbay-

can ilə mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu və ölkəmizlə əlaqələrin genişləndirilməsinə həmişə böyük əhəmiyyət verdiyini vurğuladı.

Görüşdə, ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən İran ilə Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

"Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında" Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında" 2022-ci il aprelin 20-də Bakı

şəhərində imzalanmış Memorandum təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2022-ci il

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında

hava əlaqəsi haqqında" 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2022-ci il

İ.R.Abbasovun Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mü-

hafizəsi Dövlət Agentliyinin rəisi təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2022-ci il

İ.R.Abbasova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi İlqar

Rza oğlu Abbasova general-mayor ali hərbi rütbəsi verilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2022-ci il

İ.Ə.Musayevin Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Xüsusi Rəhbər və İnformasiya

Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2022-ci il

İ.Ə.Musayevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2022-ci il

Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur

Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana



Hörmətli cənab Prezident!
Əziz Qardaşım!

Bu il Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdinin altıncı ildönümü qeyd olunur. Biz dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiramla yad edirik.

Altı il əvvəl qardaş Türkiyə xalqı Vətəninin müstəqilliyini, suverenliyini müdafiə edərək, dövlətçiliyə və demokratiyaya sahib çıxaraq özlərinə şücaət və qəhrmanlıq nümunəsi göstərmiş, dünyaya bir daha qüdrətini və özəmətinə sübut etmişdi. 15 İyul hadisələri ilə əlaqədar təsis edilmiş "Demokratiya və Milli Birlik Günü" qəhrəman xalqımızın Vətəninə və dövlətinə bağlılığının, dövlətçiliyə və demokratik ənənələrinə sadıqlılığının təəcəssümüdür.

Qardaş xalqımızın əsl lideri kimi Sizin şəxsi-nizə olan sonsuz inam və etimadı, Sizin ətrafınızda sıx birləşməsi Türkiyə dövlətinə qarşı yö-

nəlmiş xəyanətin qarşısını almaqda, ölkəmizin bu çətin sınaqdan başuca çıxmasında həlledici rol oynadı. Milli birləşmə və həmrəyliyin, sarsılmaz iradənin və güclü liderliyin tənənəsi olan bu möhtəşəm zəfər Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunmuşdur.

Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır. "Bir millət iki dövlət" prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız möhaz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığımızı sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.

Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik.

Hörmətli cənab Prezident! Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2022-ci il

Birinci vitse-prezident Mehriban Əliyeva "Vaqif Poeziya Günləri" ilə bağlı paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən ikinci "Vaqif Poeziya Günləri" ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımını təqdim edir: "Vaqif Poeziya Günləri. Şuşa. 2022". "Qürur dolu təsirli anlar. Şuşa. 2022".

firstvicepresidentazerbaijan



"Yüksəliş" müsabiqəsinin final mərhələsinə start verilib

İyulun 15-də "Yüksəliş" müsabiqəsinin final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, "Bakı Ekspo Mərkəzi"ndə baş tutan müsabiqənin final mərhələsi çərçivəsində "Müasir çağırışlar və insan kapitalının formalaşması" mövzusunda idarəçi rəhbərlərin çıxışları olub.

Final mərhələsində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və birinci "Yüksəliş" müsabiqəsinin qalibləri də iştirak edəblər.

Panel müzakirələrinin birinci hissəsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan İnteraksiya Holdinginin Baş icraçı direktoru Ruslan Əlixanov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci



vitse-prezidenti Rövsən Nəcəf, ikinci hissəsi isə "PAŞA Holding" in baş icraçı direktoru Cəlal Qasımov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tərəfindən aparılıb.

İdarəçi rəhbərlər çıxışlarında "Yüksəliş" müsabiqəsinin yeni nəsil idarəçiləri, liderlik müstəvisində proqressiv düşün-

mə, çevik idarəçilik bacarıqlarına malik peşəkarlara əşkara çıxarmaqda, onların potensialını lazımi səhələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar.

Panel müzakirələri çərçivəsində "Müasir çağırışlar və insan kapitalının formalaşması" mövzusunda gündəmə gətirilməsinin əsas məqsədi müsabiqənin finalçılara peşəkar idarəçilərin təcrübələrini dinləmək imkanı yaratmaq, idarəetmə sistemində

yeni yanaşmaların, səmərəli insan kapitalının yetişdirilməsinin əhəmiyyətini vurğuladı.

Qeyd edək ki, müsabiqənin yarımfinal və final mərhələləri "qiymətləndirmə konfransı" formatında keçirilib. Bu təcrübə ölkəmizdə imtahan sistemində ilk dəfə tətbiq edilir. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Finalda müsabiqənin əvvəlki dörd mərhələsinin uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparır. İştirakçıların mübarizəsi keyslər üzərində davam edir və onların 8 seriyəsi (strateji düşünmək bacarığı, notələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikaşiyaya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasın-

da və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma səhələrini ehtiva edir.

Final mərhələsi 3 gün davam edəcək və müsabiqə iyulun 17-də yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçılar 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-məncərlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərinə pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual seviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.



Azərbaycan-Gürcüstan dostluq münasibətləri müxtəlif sahələrdə inkişaf edir

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.



Azərbaycanla İsveç arasında siyasi dialoqun daha da genişlənməsinin əhəmiyyəti var

Xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycan-dakı fəvqəladə və səlahiyyətli səfiri Kristian Kamillə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov İsveç səfirinə Azərbaycanda fəaliyyəti müddətində iki ölkə



arasında əlaqələrin inkişafı istiqamətində sözlərinə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfirin Azərbaycanda

diplomatik fəaliyyətinin önəmli tarixi hadisə olan 44 günlük Vətən müharibəsində qələbəyə təsadüf etdiyi, bu xüsusda İsveçin həm ikitərəfli, həm də regional formlarda dialoq üzrə sözləri nazir tərəfindən qeyd olunub. Azərbaycanla İsveç arasında siyasi dialoqun daha da genişlənməsinin əhəmiyyəti vurğulanıb.

Nazir iki ölkə arasındakı yüksək səviyyəli səfər mübadilələrinin və görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Səfir Kamill Azərbaycan-dakı fəaliyyətindən məmnunluqla danışıb. O, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə həm İsveçdə, həm də Azərbaycanda keçirilmiş tədbirlərin əlaqələrin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin cari regional vəziyyət, sülh quruculuğu sözləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Nazir Ceyhun Bayramov səfir Kristian Kamillə xoş arzularını çatdırıb.

Xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb

Iyulun 15-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə bölgədəki cari vəziyyət, Aİ Şurası prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 22 may tarixli

Brüssel görüşünün davamı olaraq, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən öldə edilmiş razılaşmaların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanla Türkmənistan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq genişləndirilir

Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Azərbaycan-dakı fəvqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyevlə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov Türkmənistan səfirinə ölkəmizdə

arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı naminə uğurlu fəaliyyətinə görə təşəkkür edib və ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanla Türkmənistan arasında müxtəlif formatlarda artan tərəfdaşlığın və dialoqun, yüksək səviyyəli mütəmadi səfərlərin və görüşlərin, dostluq donizə olan Xəzərdə öldə edilmiş razılaşmaların və genişlənən əməkdaşlığın tarixi əhəmiyyəti vur-



ğulanıb. Səfir Mekan İşanquliyev Azərbaycanda doğma vətəndəki kimi fəaliyyət göstərdi-

ni qeyd edərək, xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslan-

an əlaqələrdən məmnunluğunu bildirib. Siyasi, iqtisadi, ticarət, neqolliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, regional sülh quruculuğu sözləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov səfir Mekan İşanquliyevə ön xoş arzularını çatdırıb.

Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşların qəbulu keçirilir

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 15-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qazax şəhərində yerli icraetmə orqanları arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək öünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin öz xatirəsinə dərin ehtiram bildirilib.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral mənbə, hidrometeorologiya, işlə təmin olunması və digər məsələlərə bağlı vətəndaşların müraciətləri dinlənib. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

♦ ♦ ♦

Iyulun 15-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Tovuz rayonunda Tovuz, Ağstafa, Qazax və Gədəbəy, eləcə də digər rayonlardan olan vətəndaşları qəbul edib.

Ali Məhkəmənin Mətbuat xidmətindən bildiriblər ki, qəbuldan əvvəl Tovuz şəhərindəki Heydər Əliyev parkında Ulu Öndər abidəsi ziyarət edilərək öünə gül dəstəsi qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Ali Məhkəmənin sədri qəbula gələn hər bir vətəndaşın məhkəmələrinin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərin araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verib.

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq Şirvan şəhərində Şirvan, Hacıqabul və Salyan rayon sakinləri ilə görüş keçirib.

İB-dən bildirilib ki, görüşdə Şirvan, Hacıqabul və Salyan rayonlarının sakinlərinin problemləri və təklifləri dinlənib. Baş direktor müraciətlərinin dərhal həll olunması istiqamətində göstəriş verdiyi sakinlərin ehtiramlarını və görülən işlərə maraqla-

nlı. Ruslan Əliyev qəbula üz tutan Şirvan şəhərində, Energetik küçəsində yaşayan sakinlərin müraciəti ilə bağlı şübhəyəndən ünvana gedərək mövcud problemləri yerində tanış olub. Məsələ birlik tərəfindən nəzarətə götürüldü.

♦ ♦ ♦

"Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov 2022-ci il iyulun 14-də Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. ASC-dən bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək Ulu Öndər əziz xatirəsinə ehtiram bildirilib.

Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından 47 nəfər iştirak edib. Vətəndaşların müraciətləri icmalı su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərə bağlı olub.

Hər bir vətəndaşı dinləyən "Azərsu" ASC sədrinin birinci müavini T. Cabbarov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyacı olan müraciətlər nəzarətə götürüldü.

AZƏRTAC

Daxili İşlər Nazirliyində cari ilin altı ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Iyulun 15-də Daxili İşlər Nazirliyində 2022-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclas giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının növbəti uğurlu hesabat dövrələrindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə təhlükəsizliyin etibarlı təmin edildiyini vurğulayıb.

Nazir məmnunluqla qeyd edib ki, daxili işlər orqanlarının fəaliyyətinin həmişə yüksək qiymətləndirən Prezidentin sərəncamları ilə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərə, qarşıya qoyulmuş tapşırıqların icrasında fərqləndiklərinə görə 26 əməkdaş dövlət mükafatlarına layiq görülüb, habelə rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verilib.

İlin ikinci yarısında da qarşıda mühüm vəzifələrin durduğunu qeyd edən general-polkovnik V.Eyvazov onların ətrafı müzakirə edilməsi, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün olacaq təşkilatı tədbirlərin müəyyənləşdirilib və həyata keçirilməsinin vacibliyini bildirib.

Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 17.411 cinayətin qeydə alındığını, onların 84 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu, 90,2 faizinin açılmasının təmin edildiyini, 2021-ci ilin müvafiq dövrə ilə müqayisədə qeyri-əşkar şərhadə baş verməsinin cinayətlərin və mülkiyyətə əyləhinə olanların 2 faiz, o cümlədən oğurluqların 2,7, mənzillərdən edilənlərin 4,9, soyğunçuluqların 9,7, quldurluqların 0,8, hədə-qorxu ilə tələb etmələrin 1,2, avtonəqliyyat vasitələrinin qırılmalarının açılmasının 2,2 faiz yaxşılaşdığını qeyd edib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 233, "isti izlər"lə 1207 cinayətin açıldığını, 4.832 hüquqazidd əməlin qarşısının alındığını, axtarıda olan 2.685, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 295 şəxsin tutulduğunu, dövlətə, hüquq və fiziki şəxslərə dəymiş maddi ziyanın 89,2 faiz ödəndirildiyini vurğulayıb.

Məruzəçi müntəzakill cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 473 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 125 nəfər cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-qanunlu dövriyyədən 132 kiloqram çox - 1 ton 975 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 105 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

Həmçinin bildirib ki, vətəndaşların qəbulu və müraciətlərinin baxılması sahəsində mühüm vəzifələrin icrası çərçivəsində nazirliyin rəhbərliyi tərəfindən 1.362, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 748 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti öz qanuni həllini tapıb.

Məruzəçini çıxışlarında bir sıra ərazi polis orqanlarının rəisləri görüşmüş işlər, öldə olunmuş nəticələr, eyni zamanda fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat verilib.

Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı



mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin inkişaf etdirildiyini diqqətə çatdıraraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırığı və tövsiyələrini verib.

Eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər noticəsində vurulmuş maddi ziyanın ödəndirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.

Narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Yeni-yenilər və gənclər arasında aparılan anti-narkotik təbliğatın əhəmiyyətini nəzərə çatdıraraq bu qəbildən tədbirlərin davamlı və məqsədyönlü olması, fəaliyyətin ölkədə narkotiklərlə olan tələbatın azaldılması məqsədi üzərində qurulmasını tələb edib.

Müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zərurətini, hüquq və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polis sənəhiyyətinə aid vəzifələrinin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini kollegiya iştirakçılarının nəzərinə çatdırıb.

Nazirliyin tədris məqsətlərində tədris və təlim prosesinin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdiyini də qeyd edən general-polkovnik Vilayət Eyvazov ixtisaslı kadrların hazırlığı, kursant və dinləyicilərdə analitik düşüncə tərzinin, müasir texnologiyalarla işləmək və ekstremal şəraitdə düzgün qərar çıxarmaq bacarığının formalaşdırılması üzrə görülən işlərə, bu istiqamətdə öldə olunmuş müsbət nəticələrə diqqət cəlb, məhkəmə intizamını təmin edən hərbi, fiziki və sənəhiyyənin yüksəldiyini bildirib.

Kollegiya müzakirə olunan məsələ üzrə qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edib və növbəti iclasında onun icra vəziyyətinə dair hesabatların dinləniləcəyi nəzərə çatdırılıb.

Nazir Vilayət Eyvazov daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi həyatının sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə şəxsi həyatından minnətdarlığını bildirib və əmin edib ki, ölkədə asayişin, daxili təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da layiqincə yerinə yetiriləcək.

Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi heyətinin ölkəmizə rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 15-də nümayəndə heyəti Fəxrə xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramla yad edərək məzarın önünə oklil qoymuş, eləcə də görkəmli oftalmoloq-akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə

ehtiramlarını bildirib, məzarları üzərinə tor güldəstələri qoyublar.

Şəhidlər xiyabanından sonra qonaqlar Heydər Əliyev Mərkəzinə ziyarət ediblər. Görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərə tanış olmaqda yanaşı, onlara həmçinin mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Bundan sonra, qonaqlar paytaxtımızın tarixi və mədəni abidələri ilə tanış olublar. Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi heyətinin ölkəmizə rəsmi səfəri başa çatıb.

Şuşada keçirilən "Vaqif Poeziya Günləri" başa çatıb



Şuşada "Vaqif Poeziya Günləri" çərçivəsində iyulun 15-də Molla Pənah Vəqifin muzey-məqbərə kompleksinin önündə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tanınmış şairlərin Qarabağ mövzusunda şeirləri

səsləndirilib. Sonra gənc şairlərin "Yeni nəfəs" layihəsi üzrə çıxışları olub. Beləliklə, Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları yayılıb, muğam səsəlib. Qədim Azərbaycan torpağı Şuşa növbəti dəfə unudulmaz mədəniyyət tədbiri-nə ev sahibliyi edib.

Bununla da "Vaqif Poeziya Günləri" başa çatıb. Xatırladaq ki, Şuşada ikinci dəfə keçirilən "Vaqif Poeziya Günləri"ni çərçivəsində iyulun 14-də "Qarabağ" mehmanxanasının qarşısında kitab sərgisi, dahi şairin məqbərəsi önündə tədbirin açılış mərasimi və Cıdır düzündə konsert-tamaşa təşkil olunub.

Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vəqifin məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev "Vaqif Poeziya

Günləri"nin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən "Vaqif Poeziya Günləri" həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun zəfəri natiçəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra "Vaqif Poeziya Günləri" yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.

İlqar FƏHMI: Bu il "Vaqif Poeziya Günləri" yüksək səviyyədə keçirildi

"Bu il "Vaqif Poeziya Günləri" yüksək səviyyədə keçirildi. Bu poeziya günləri yarandığı vaxtdan Şuşanın Qarabağın ədəbiyyat mərkəzi olduğu bir daha diqqətə çatdırılır. Şuşalıların sözü, şeiri, poeziyaya münasibəti həmişə fərqli olub. Burada müxtəlif məclislər fəaliyyət göstərib".

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi söyləyib. "Dövlətimizin başçısının Qarabağın işğaldan azad olunmasından sonra imzaladığı sərəncamlardan biri "Xaribülül" festivalının, digəri isə "Vaqif



Poeziya Günləri"nin yenidən keçirilməsi olub. Bu tədbirlər Şuşanın söz və musiqi paytaxtı olaraq yenidən dirçəldilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə keçirilir. Hər il çalışacağı ki, bu tədbirləri müxtəlif formada keçirək", - deyərək İlqar Fəhmi qeyd edib.

Xalq yazıçısı: "Bu gün bütün dünyaya Şuşanı dirçəltiyimizi nümayiş etdiririk"

"Ötən bir il ərzində Şuşa çox dəyişib. Tarixi şəhərimiz nəzərəcarpan dərəcədə, ildırım sürəti ilə bərpa olunur, gözəlləşir. Şəhər adamı o qədər cəzə edir ki, buraya gələnlər geri qayıtmaq istəmir. Şuşada olmaq, onun havasını ciyərlərimizə çəkmək də bizim üçün bayramdır".

Bunu AZƏRTAC-a müsahibəsində Xalq yazıçısı Natiq Rəsulzadə deyib.

Şuşanın Azərbaycanın mədəni qəlbinə çevrildiyini deyən Xalq yazıçısı bildirib: "Azad Şuşa bir çox vacib mərasim, tədbir və festivallara evsahibliyi edir, əvvəlki ənənələr bərpa olunur. İkinci dəfədir mədəniyyət beşiyimizdə keçiri-



lən "Vaqif Poeziya Günləri" də bərpa olunan ənənələr sırasındadır. Bütün dünyaya Şuşanı dirçəltiyimizi nümayiş etdiririk. İnanıram ki, Şuşa yaxın illərdə tam bərpa olunacaq və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək".

İntiqam QASIMZADƏ: "Şuşada əvvəlki ənənələrin bərpa edildiyini görmək insana xoş ovqat bəxş edir"


"Şuşa mənim üçün çox doğmadır. Çünki burada anadan olmuşam. Dünyaya göz açdığım torpaqdan uzun illər ayrı qalmaq mənim üçün çox çətin idi. Allaha min şükür ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa intizarımıza son qoydu. Şuşaya ayaq basmaq mənim üçün bayram kimidir. Bu dəfə ikiqat bayram sevinci yaşayıram. Çünki həm Şuşanı ziyarət edirəm, həm də poeziya günlərində iştirak edirəm".

Bunu AZƏRTAC-a müsahibəsində "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə deyib.

İ. Qasımzadənin sözlərinə görə, "Vaqif Poeziya Günləri" böyük şairin işığına yığılan qələm ustalarının bayramıdır. "Şuşada əvvəlki ənənələrin, çal-çağırın bərpa edildiyini görmək insana xoş ovqat bəxş edir. Azad və abad Şuşanı görməkdən çox qürurluyam. Mədəniyyət məkanında olmaqdan xoşbəxtəm", - deyərək qeyd edib.

Xanım İSMAYILOVİ: "Şuşaya gəldiyimiz gündən çox qəribə hisslər yaşayırıq"

"Şuşaya gəldiyimiz gündən çox qəribə hisslər yaşayırıq. Bu hisslər doğmadır. Biz bu qələbə hissini 44 günlük Vətən müharibəsindən sonra da yaşamışıq".



Bunu AZƏRTAC-a müsahibəsində Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, şair, bəstəkar Xanım İsmayilovə deyib.

"Şuşada keçirilən "Vaqif Poeziya Günləri"ndə iştirakımı, Şuşanın, Cıdır düzündə ecazkarlığını, füsunkarlığını görməyimi sözlə ifadə edə bilmirəm. Şuşa həqiqətən də Qarabağın gözüdür, Azərbaycanın sərətəlidir. Başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, bütün ordumuza, igid oğullarımıza təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirik ki, bu günləri bizə nəşib etdilər. Bu gün artıq mədəniyyət beşiyi Şuşada şeir deyərək, hisslərimizi bölüşə bilirik", - deyərək Xanım İsmayilovə qeyd edib.

Natəvan DƏMİRÇİOĞLU: "Ulu Vaqifin bayramı bütünlükdə poeziyamızın, mənəviyyatımızın bayramıdır"

"Vaqif Poeziya Günləri" xalqımız üçün yad-daqalan hadisələrlə zəngin oldu. Bu günün, bu bayramın önəmi bizim üçün çox böyükdür. Azərbaycan tarixi ədaləti bərpa edib və biz dədə-baba yurdlarımıza qayıtmışıq. Düz 40 illik ənənəsi olan tədbiri yenidən keçiririk, bu gün Vaqifin ruhunu şad edirik. Həm də bu torpağın hər qarışına, hər otuna, çiçəyinə qanları tökülən şəhid ruhlarna səslənirik: "Biz qayıtdıq, biz buradayıq!"



Ulu öndər Heydər Əliyevin ideyaları bu gün yaşayır. Ulu Vaqifin bayramı bütünlükdə poeziyamızın, söz sənətimizin, ictimai fikrimizin, mədəniyyətimizin, mənəviyyatımızın bayramıdır".

Əməkdar müəllim: "Vaqif Poeziya Günləri"ndə iştirak etdiyim üçün xoşbəxtəm"

"Torpaqlarımızın işğaldan azad olunmasından sonra artıq ikinci dəfədir "Vaqif Poeziya Günləri" keçirilir. Lakin bu tədbir ümumilikdə sayca beşincidir. Çox xoşbəxtəm ki, bu gün də "Vaqif Poeziya Günləri"ndə iştirak edirəm".



Bunu AZƏRTAC-a müsahibəsində Əməkdar müəllim Ofelya Babayeva söyləyib. "Düşünürəm ki, poeziya günləri çox gözəl keçdi. Cıdır düzündə möhtəşəm bayram kompozisiyası nümayiş olundu. Bu bayrama görə hər kəsə təşəkkür edirəm", - deyərək Əməkdar müəllim bildirib.

Şuşalı şair: "Doğma Şuşama qovuşduğum üçün həyatımın ən xoşbəxt anlarını yaşayıram"

"1992-ci il mayın 10-da Şuşanı tərk etməmişəm. Uzun illər Şuşanın həsrəti ilə yaşadım. Allaha dua edirdim ki, doğma torpağıma qovuşmadan dünyadan keçməyim. 2020-ci il noyabrın 8-də Ali Baş Komandanın verdiyi şad xəbər Şuşa nığılimə son qoydu. Əhd eləmişdim ki, Şuşa alınandan sonra oraya ilk köçənlərdən olacağam. Əhdimə sadıq qaldım. Hazırda ailəmlə, nəvələrimlə Şuşada yaşayıram və buraya ən tez qayıdanlardan biriyəm. Doğma Şuşama qovuşduğum üçün həyatımın ən xoşbəxt anlarını yaşayıram".



Bu fikirləri AZƏRTAC-a müsahibəsində şair, yazar Şükür Həsənov deyib. Şair bildirib ki, Şuşanın əvvəlki çah-cələli, çal-çağırılı vaxtlarını görmək onu ikiqat xoşbəxt edir: "Bir qə-

ləm öhlü kimi "Vaqif Poeziya Günləri"nin yenidən keçirilməsi məni sevindirir. Uzun illər məlum səbəblərdən dolayı Şuşa şeiri, sənətə həsrət qaldı. Bir mədəniyyət beşiyi olan şəhər üçün bu, çox ağır mənzərədir. Şükür Allaha ki, azad Şuşamız ikinci dəfədir bu möhtəşəm tədbirə evsahibliyi etdi. Qələm dostlarımı Şuşada qarşılaşmaq mənim üçün ifadə edilə bilməyəcək hisslərdir. Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Uca Yaradan Müzəffər Ali Baş Komandan və onun rəşadətli ordusunu qorusun. Əminliklə deyərək bilərəm ki, şəhidlərimizin ruhu şadır. Onların əziyyəti, qanı yerə qalmadı. Vətən fədailərinin ruhu əzəmətinə geri qayıtmış Şuşa səmasından bizə baxıb gülümsəyir. Bundan sonra da işıqlı gələcəyini bizi gözlədiyini, digər örazilərimizin də tezliklə bərpa olunub doğma sakinlərinə qovuşacağına inanıram".



Bakıda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr olunan tədbir keçirilib

İyulun 15-də Türkiyənin Azərbaycanı səfirliyinin təşkilatlığı ilə "15 İyul şəhərlərinin anım, demokratiya və milli birlik günü" mövzusunda tədbir keçirilib. Tədbir 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr olunub.

AZƏRTAC xəbər verir ki, Yunus Əmrə İnstitutunda təşkil olunan tədbirdə Türkiyə və Azərbaycanın hökumət nümayəndələri, Türkiyənin Azərbaycanı səfirliyinin əməkdaşları, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində çevrilişə cəhdin qarşısını alarkən şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himni səsləndirilib.

Daha sonra hadisələrin görüntülərindən ibarət videoçarx nümayiş olunub.

Tədbir moderatoru, Türkiyənin Azərbaycanı səfirliyinin daxili işlər üzrə müşaviri general Nuri Öztürk bildirib ki, 2016-cı il iyulun 15-də Fətlahçı Terror Xüsilatı (FETÖ) Türkiyə hökumətinə və türk millətinə qarşı qanlı çevrilişə cəhd göstərərək, ölkədə demokratiyaya təhlükə yaratdı. Qiyamçılar 251 günahsız insanın ölümünə bais oldular, minlərlə insan yaralandı. Həmin gecə türk milləti canı bahasına demokratiyanı müdafiə etdi. Vurulan ki, həmin çətin günlərdə türk milləti öz Prezidentinin ətrafında sıx birləşərək dövlətçilik üçün yaranan təhlükənin qarşısını aldı. O, Türkiyənin terrorla mübarizədə qətiyyətli ol-

duğunu və sonadək mübarizə aparacağını qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, həm 15 iyul hadisələrində, həm də 27 sentyabrda Azərbaycan və Türkiyə xalqı öz gücünü göstərdi. Qeyd olunub ki, tarix boyu türk xalqları haqqı, ədaləti, müstəqilliyi hər zaman seviblər. Xalqlarımız, həmçinin öz humanist keyfiyyətləri ilə fəxr-lənirlər. Bizim vətəni şanlı edən qəhrəmanlardır.

Nazir müavini bildirib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin qalib gəldi. Bu çətin anlarda qardaş Türkiyə bizim yanımızda oldu, öz dəstəyini göstərdi. Biz də həmişə Türkiyənin yanındayıq.

Türkiyənin Azərbaycanda səfirliyinin əməkdaşı Mustafa Çakır yüzürlər insanın hoyatını itirməsinə və türk xalqına

qarşı törədilən ağır cinayətə görə FETÖ-nun məsuliyyət daşıdığını qeyd edib. Dövlət çevrilişinə cəhd nəticəsində Türkiyə xalqına və dövlətinə vurulan zərərini noticələrindən danışan M.Çakır deyib: "Bütün dünya fetöçülərin əslində kim olduqlarını və hansı işlərlə məşğul olduqlarını nəhayət ki gördü. Türkiyə terrora qarşı mübarizə aparmağa davam edir".

Türkiyənin Azərbaycanda səfirliyinin birinci müavini Barış Saygın, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, tarix elmləri doktoru Telman Nüsrətoğlu mövzu ilə bağlı fikirlərini bildirdi, Azərbaycan-Türkiyə dostluq və qardaşlıqdan danışdı. Şəhidlərin ruhuna dualar oxunub.

Sonda hadisələr zamanı çəkilən fotolardan ibarət sərgi nümayiş olunub.

Mübarizə daha da gərginləşir

Britaniya parlamentində keçirilən ikinci turdan sonra da hind əsilli Rişi Sunak liderliyini qoruyur

Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasından sonra hakim Mühafizəkarlar Partiyasının sədri və hökumət başçısı vəzifəsi uğrunda başlamış mübarizə getdikcə daha da gərginləşir.

Hökumətin iflic olmasının qarşısını almaq üçün qısa zamanda yeni Nazirlər Kabineti formalaşdırılmalıdır. Partiyanın lideri və baş nazir postuna namizədlərin sayı əvvəl çox olsa da, sonradan onların sayı səkkiz nəfərədək azalmışdır.

İyunun 12-də Böyük Britaniya İcmalar Palatasındakı "Parlament Komitəsi 1922" qrupu tərəfindən keçirilmiş seçkilərin birinci turundan sonra Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş naziri postuna iddialı olan 8 nəfərdən 2 nəfəri - Cermi Hant və Nadim Zahavi mübarizəni dayandırmış məcburiyyətdən qalıblar.

İyunun 14-də seçkilərin ikinci turu keçirilib. Növbəti tura keçmək üçün namizədlərə əl 30 deputatın səsi lazım olub. Namizədlərdən sabiq maliyyə naziri Rişi Sunak 101, ticarət nazirinin müavini Penni Mordont 83, xarici işlər naziri Liz Trass



64, bərabərlik və özünüidarə məsələləri üzrə sabiq nazir Kemi Beydnok 49, Britaniya parlamentinin xarici işlər komitəsinin rəhbəri Tom Tugendhat 32 səs toplayıb. Bu turda İngiltərə və Uelsin baş prokuroru Syu-Ellen Breyverman yetərlincə səs qazana bilmədiyi üçün (27 səs) mübarizəni dayandırdı.

Beləliklə, Rişi Sunak ikinci turda da liderliyini qoruyub. Əvvəlki turda R.Sunak ən yaxın izləyicisi Penni Mordontu 21 səsə qabaqlamışdısa, ikinci turda bu rə-

qəm 18-ə endi. Bu da onu göstərir ki, seçkilərin növbəti turunda mübarizə bir qədər də gərginləşəcək.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna iddialı olan namizədlərdən seçkilər sona iki nəfər qalanadək davam etdiriləcək. Partiyanın təxminən 160 min üzvü həmin namizədlər arasında seçim edəəcək və qalib sentyabrın 5-də elan olunacaq.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Paşinyan üçün alternativ yoxdur

Ermənistanın Türkiyə ilə əlaqələrinin bərpası yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir

Regionda davamlı sülh və əməkdaşlıq əlaqələrinin formalaşdırılması Azərbaycan üçün prioritet istiqamətlərdən birini təşkil edir. Kommunikasiyaların açılması sülh prosesində mühüm və mümkün bir irəliləyiş olaraq qəbul edilir.

Rəsmi Bakının yanaşmasına əsasən, kommunikasiyaların bərpası Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarının əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Azərbaycan və Ermənistanın mühüm dividendlər qazandıracaq, eyni zamanda ölkələrə tərəfdaş münasibətdə olan dövlətlərə böyük fayda verəcək.

Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan arasında ilk telefon danışıqı olub. Tərəflər ölkələr arasında münasibətlərin tənzimlənməsi üzrə ikitərəfli prosesin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Ekspertlərə görə, Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması Azərbaycan-Ermənistan danışıqlarına da müsbət təsir edəcək. Erməni politoloq Areq Koçinyan bununla bağlı qeyd edib ki, Türkiyə ilə müntəzəm əlaqələr varsa, Azərbaycanla birbaşa danışımaq olar: "Bizim vəzifəmiz Türkiyə ilə birbaşa danışımaq olmalıdır. Bizim vəzifəmiz Türkiyə ilə başqaş danışsa, ucuz razılığa gəlinəcək".

Erməni iqtisadçı Tadevos Avetisyan isə bildirib ki, Ermənistanın dərinləşən sosial böhranı fonunda Türkiyədən iqtisadi əsləhlik artır. Eyni fikri erməni iqtisadçı Haykaz Fanyan da bölüşür: "2022-ci ilin yanvarında türk mallarının idxalına qoyulan qadağanın götürülməsindən sonra ilk heç ayda Türkiyədən Ermənistanla mədəni əlaqələri gücləndirəcək artıb". Bunların fonunda "gəzetekars" onlayn nəşri məlumat yayıb ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb. Bildirilir ki, prosesi İsrail şirkət həyata keçirir.

Bütün bunlar Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı realıqları nümayişdir. Otuz ildən artıq bir müddətdə işğalçı siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi möhz Azərbaycanın müəyyənləşdirdiyi qurmuş xətləri keçməməsindən asılı olacaq. Azərbaycan yeni reallıqlara münasibətini nümayiş etdirir və qarşı tərəfdən, yəni Ermənistandan da adekvat reaksiya göstərilməsini gözləyir.

Baş veronələr hazırda erməni revanşist qüvvələr tərəfindən ciddi narahatlıqla qarşılanı. Ancaq "armenianreport" portalı yazır ki, müxalifət Ermənistandan çox öz maraqlarını güdüyündən narahatlıq keçirir. Qeyd edilir ki, müxaliflərdən qorxu içindədir. Elə bu səbəbdən "Erməni cəmiyyəti üçün şok", "Nikol Türkiyə prezidenti Qurban bayramı münasibətilə şəxsən təbrik edir", "Hakimiyyət Ankaranın göstərişlərini yerinə yetirir" - deyə müxalifət mövqatı qışqırır: "Biz iqtisadçı deyilik ki, Ermənistan-Türkiyə sərhədinin

açılmasının iqtisadi faydalarını tam qeyd edək. Baxmayaraq ki, 1990-cı illərin nəqliyyat və enerji blokadasının dəhşətini yaşamaşmış hər bir Ermənistan vətəndaşı başa düşür ki, ölkə iqtisadiyyatı boğular və ona tömiz "hava" lazımdır. Onu içinə çəkmək isə - kiminsə xoşuna gəlsə də, bunu istəməyə də - ancaq Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması şərti ilə mümkündür. Heç kim bizi türklərlə dost olmağa məcbur etmir. Amma iqtisadi cəhətdən biz sırf erməni maraqlarından çıxış edərək əməkdaşlıq etməliyik".

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin açılmasının Ermənistan iqtisadiyyatına müsbət təsir edəcəyi ilə bağlı fikirləri ilə razılaşmamaq çətindir. Yəni burada heç bir illüziya yoxdur, sadəcə vəziyyətin obyektiv qavranılması var, blokada aradan qaldırılmaq iqtisadiyyatı canlandırma bilimlə. Mövcud hakimiyyəti milli maraqlara xəyanətə görə gənəhləndirən radikal müxalif Paşinyanın indi etməyə çalışdıqlarını yaxın keçmişdə necə özlərinin etməyə çalışdıqlarını unudurlar. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın fəal iştirak etdiyi bədnam "Sürx protokolları" və "futbol diplomatiyası"nı heç kim yaddan çıxarmayıb.

Hesab edilir ki, revanşistlərin cəhdləri bundan əvvəl keçirdikləri mitinqlər kimi iflasa uğrayacaq.

Elçin CƏFƏROV,
"Azərbaycan"

"Azərenerji" ASC "Cənub" Elektrik Stansiyasının 330 kV-luq Paylayıcı Qurğusunda 1 ədəd yuvanın quraşdırılması işlərinin satın alınması üzrə açıq tender elan edir

Təklif

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitərəfli yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilməsinə əsasən köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (Əlaqələndirici şəxs: Araz Məmmədza-de, telefon: 490-09-27, 598-05-56).

Hesab: AZ35AIBB33020019441024659102
VÖEN: 9900000421
Bank: "Kapital Bank" ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.I.F.T: AIBBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri olan zərflərin açılış günündən sonra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşakar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış;

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyalarının, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işləri üzrə layihələrin layihələndirilmə və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedic sənədlər. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedic sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;
- sifarişçinin podratçıya təqdim etdiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunan tender təklifləri qiymətləndirməyə alınmayacaq;
- iddiaçı şirkətin elektrik stansiyaların, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işləri üzrə layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə təcrübəsi olması barədə təsdiqedic sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, peşakar mütəxəssislərinin olmasını təsdiq edən tərciməyi-halları və ya digər sənədlər (əmək kitabçası və s.);
- iddiaçı şirkət Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 avqust 2022-ci il saat 15:00-a qədər, bank təminatını və tender təklifi isə 29 avqust 2022-ci il saat 15:00-a kimi Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına Tender və Müqavilə şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların tender təklifləri 30 avqust 2022-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.

Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iştirak edə bilərlər.

Tender komissiyası

"Azərenerji" ASC 330 kV "Cənub" Elektrik Stansiyası - Ələt Günəş-Elektrik Stansiyası Elektrik Veriliş Xəttinin tikilməsi və elektrikquraşdırma işlərinin satın alınması üzrə açıq tender elan edir

Təklif

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitərəfli yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilməsinə əsasən köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu əldə edə bilərlər (Əlaqələndirici şəxs: Araz Məmmədza-de, telefon: 490-09-27, 598-05-56).

Hesab: AZ35AIBB33020019441024659102
VÖEN: 9900000421
Bank: "Kapital Bank" ASC Mərkəz Filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.I.F.T: AIBBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır (yəni tender təklifləri olan zərflərin açılış günündən sonra ən azı 60 bank günü);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşakar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış;

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyaların, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işləri üzrə layihələrin layihələndirilməsi və tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedic sənədlər. Eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyəri minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedic sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması;
- sifarişçinin podratçıya təqdim etdiyi layihələr, spesifikasiyalar, sxemlər, cizgilər əsasında tender təklifləri hazırlanmalıdır. Əks halda təqdim olunan tender təklifləri qiymətləndirməyə alınmayacaq;
- iddiaçı şirkətin elektrik stansiyaların, yarımstansiyaların, elektrik veriliş xətləri, elektrik istehsalı işləri üzrə layihələrin layihələndirilməsi və tikintisi üzrə ən azı 3 oxşar layihədə təcrübəsi olması barədə təsdiqedic sənədlər;
- iddiaçı şirkətin çox təcrübəli, peşakar mütəxəssislərinin olmasını təsdiq edən tərciməyi-halları və ya digər sənədlər (əmək kitabçası və s.);
- iddiaçı şirkət Azərbaycan Respublikasının qanunlarına cavab verən lisenziyalara malik olmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 avqust 2022-ci il saat 15:00-a qədər, bank təminatını və tender təklifi isə 29 avqust 2022-ci il saat 15:00-a kimi Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 10 ünvanına "Tender və Müqavilə" şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların tender təklifləri 30 avqust 2022-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.

Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iştirak edə bilərlər.

Tender komissiyası



Yarpaqların sərinliyi



Yay bir çoxlarının sevdiyi fəsil olsa da, gəlişi ilə bir sıra özünəməxsus xüsusiyyətləri də gətirir. Bunlardan başcası isti keçən günlərin insan həyatına təsiridir. Hazırda ixtira edilmiş innovativ vasitələrdən olan kondisionerlərlə evləri, iş yerlərini, naqliyyat vasitələrini və s. asanlıqla sərinlətmək mümkündür.

Ancaq bu, birdən-birə olmamışdır. Əvvəlcə qədim çinlilər öz-özünə sərinləmək üçün yarpaqlardan istifadə etmişlər. Enli və iri

olduğundan, əsasən, xurma ağacının yarpaqları daha çox küyləyi dövr etdirə bilirdi. Ancaq yarpaqlar tez qopur, yarasız hala qalır. Buna görə də sonrakı vaxtlarda bambukdan hazırlanan yelpiklər meydana çıxmışdır.

Yelpiklərin ipəkdən olan növlərindən isə yalnız zəngin təbəqədən olanlar istifadə edilirdi. Hətta bu yelpiklərin üzərinə antik çin şairləri, rəssamları şeirlər yazıb, şəkillər çəkməkdən də böyük zövq alırdılar. Hər iki cinsin nümayəndələrinin istifadə etdikləri yelpiklər qatılmırdı.

Bilənən ən qədim yelpiklərdən bəziləri Misir qəbirlərində aşkarlanıb. Ən qiymətliorindən biri isə Tutanhamonun məzarından tapılan qızıl işlənmiş və dəvəquşu lələkləri ilə bəzədilmiş nəfis yelpikdir. Hazırkı qatlanan nümunələrindən isə Yaponiyada icad edilmiş və IX əsrdə Çinə aparıldığı iddia edilir. Qatlanan yelpiklər gündüzlük istifadə üçün daha uyğun hesab olunurdu. Onların daşınması da əlverişli idi.

Orta əsrlərdə yelpiklər artıq bənzərsiz və qiymətli bəzək əşyalarından birinə çevrilmişdi. Onlar müxtəlif daş-qaşlarla bəzədilirdi. Cəmiyyətin sayılıb-seçilən insanların yelpikləri isə xüsusilə seçilirdi. Avropanın ən qədim yelpiyi Milanın yaxınlığında - Monzadaki Vəftizçi Müqəddəs Yehya bazilikasında saxlanılır. O, VI əsrdə Lombard Krallığının kraliçası Teodolinda tərəfindən bazilikaya təqdim edilmiş. Bu unikal yelpik qızıl və gümüş ornamentlərlə bəzədilib.

Külək qüllələri

Zaman irəlilədikcə yayın qızmar keçdiyi ölkələrdə yaşamaq olduqca çətinləşirdi. Buna görə də, insanlar olduqları yerləri müxtəlif yollarla sərinlətməyə çalışırdılar. Qədim misirlilər pəncərəyə isladılmış yaş xurma yarpaqlarını asaraq içəri daxil olan hava kütləsini nəmndən keçirməklə soyutmağa çalışırdılar. Buna bənzər fərqli bir üsulun tətbiq edildiyi qədim Hindistanda isə eyni effekti əldə etmək üçün suda isladılmış qamış həsiləri qapların önünə asırdılar.



Ancaq qızmar istilərin aylarla davam etdiyi səhra ölkələrində yeni üsulların kəşfinə ehtiyac yaranmışdı. Ən qədim hava soyudma texnologiyası - külək qüllələridir. İrəni mərkəzində yerləşən, səhra şəhəri olan Yəzdə 40 dərəcə istidən qorunmaq üçün belə bir vasitəyə əl atılmışdır. Külək "tutucular" İrəni səhra şəhərlərinin bir çoxunda köhnə evlərin damlarında quraşdırılan hündür, bacaya bənzər strukturlardır. Bu qurğularla külək "tutulur" və sərin hava evlərin içərisinə ötürülür. Külək qüllələri ilə daxili temperatur təxminən 10 dərəcə

azaldıla bilər. Əsrlər boyu bu mexanizm yayda 40 dərəcə temperaturda Yəzd sakinlərinə kömək etmişdir.

Külək qüllələri binanın ən hündür nöqtəsində yerləşdiyindən onlar xüsusilə xarab olmağa və çürüməyə həssas idilər. İranda ən qədim külək "tutucular" XIV əsrə aid edilə də, V əsrdə şair Nasir Xüsərin yazılarında bu qurğudan bəhs edilmişdir. Ancaq eradan əvvəl məbədın xarabalıqlarında tapılan bacaya bənzər strukturların bəzilərində kül izlərinə rast gəlinməsi qüllələrin daha öncələrə aid olduğunu deməyə əsas verir.

Qədim iranlılardan və misirlilərdən tutmuş babilərə və ərəblərə qədər bir çoxsivilizasiyalarda təbii havalandırma üsullarından sayılan külək qüllələrini inkişaf etdirərək öz yaşadıqları mühitin sort, isti iqliminə uyğunlaşdırmağa çalışıblar. Külək "tutucular"ın nümunələrinə Yaxın Şərq və Misirdə, eləcə də Pakistan və Hindistanda rast gəlmək olar. Külək qüllələri ventilyasiya mexanizminin ilkin nümunəsi kimi də adlandırılabilir.

Ventilyatorlara keçid

Ventilyatorlar sərinləyici kimi kondisionerlərdən əvvəl kəşf edilən ən optimal variantlardır. Hava cərəyanı yaradaraq işləyən bu vasitə isti havaların bugüncə də əlverişli qurğusu hesab edilir. Lakin hazırda ventilyatorlar başqa məqsədlər üçün də istifadə olunur. Binalarda hava dövrənini yaratmaq, mühərrikləri, məhsulları və s. soyutmaq, toz və zərərli maddələri təmizləmək üçün quraşdırılan qurğuların əsasını ventilyatorlar təşkil edir.



İlk çarxlı ventilyator 1734-cü ildə Con Teofil Desaqulyerin ixtirasıdır. Qurğu çirkli havanın yığılmasının qarşısını almaq və cərəyan yaratmaq məqsədi daşıyırdı. Dördbucaqlı taxta bazaya bərkidilmiş ventilyator tutacaqla işə salınan təkərli qutudan ibarət idi. Hava təkərin mor-

kəzinə aparan şaquli kanal vasitəsilə sorulur və sonra yanlardan xaric edilirdi.

İlk elektrikli ventilyator isə 1886-cı ildə Skayler Skats Viler tərəfindən yaradılıb. Elektriklə işləyən kiçik, iqtisadlı fərdi masa ventilyatoru hər kəs tərəfindən sevilə də, pərləri əhatə edən qəfəs olmadığı üçün olduqca təhlükəli idi. Əksər ixtiralar kimi yeni sərinləyicilərin də hazırlanması çox baha başa gəldiyindən əvvəlcə ondan yalnız varlılar istifadə edə bilirdilər. Yalnız 1920-ci illərdə edilən dəyişikliklərlə poladdan olan pərlərin ventilyatorlara quraşdırılması istehsal qiymətlərini aşağı salmağa başladı. Bundan əlavə, mühərrik naqilləri gizlədildi və pərlərin önünə qoruyucu qəfəs əlavə edildi. Həmçinin bu modellər əvvəllərə nisbətən daha səssiz idi. Müxtəlif rəng və dizaynla hazırlanan ventilyatorlar isə istehlakçıları cəlb etməyə başladı. Bununla da o, möhtəşəm rəslənən adı qurğulardan birinə çevrildi.

Tavandan gələn sərinlik

Tavan ventilyatorları ideyası Hindistandan gəlir. Burada yay aprelədən başlayıb oktyabr ayına qədər davam etdiyindən və temperatur yüksək olduğundan hindlilər istilərlə mübarizədə müxtəlif üsulları yoxlayırdılar. Onlardan biri də tavan sərinləyiciləri olub. Tavan ventilyatoru otağın tavanından asılaraq pərləri ilə havanı dövr etdirir və bununla da soyutma effekti yaradır.


Punka ipə hərəkətə gətirilərkən ətrafda cərəyan yaradırdı. İpi çəkən isə bu işə cəlb edilən maddə qulluqçular idi. Onlar xidmətlərinə görə çuzi bir məbləğ alırdılar. Otis və ya məhkəmə binası kimi daha böyük yerlərdə isə sərinlik üçün bir neçə punka bir-birinə bağlanırdı. Onlar birlikdə yellənməklə daha çox cərəyan yaradırdılar.

Deyə bilirik ki, punkaların daha təkmil versiyaları tavan ventilyatorlardır. Filip Dieil ilk elektrikli tavan ventilyatorunu icad edən şəxsdir. O, tikiz maşının mühərriyindən istifadə edərək bu qurğunu yaratmış, 1880-ci illərdə patent aldığından sonra dizaynını təkmilləşdirməyə davam etmişdir. Sonralar ventilyatorlara işq lampasının təbii işıqlandırma üsulu kimi əlavə edilən tavan ventilyatorları anbarlarda məhsulları və işçiləri sərinləmək üçün istifadə edilirdi. Daha sonra evlərdə, ofislərdə, hotellərdə və restoranlarda da tətbiq edil-



məyə başladı. Qurğuya lampanın əlavə edilməsi isə ondan həm sərinləyici, həm də çilçirəq kimi istifadə edilməsinə şərait yaratdı.

Dövrün möcüzəvi kəşfi - kondisioner



XX əsrin ən uğurlu nailiyyətlərindən olan kondisionerin ixtiraçısı Uillis Kerrierdir. O, 1902-ci ildə bu kəşfini çap zavodunun istehsal prosesini təkmilləşdirmək üçün etmişdir.

İsti keçən günlərdə rütubət səhifələrin şişməsinə və bulanaq çaplarına səbəb olurdu. Buna görə şirkət soyutma sisteminin tətbiq edilməsi ideyasını irəli sürüb. Uillis Kerrierin hazırladığı yeni ixtira ilə heqiqətən də zavodun temperaturu və rütubətini idarə etmək mümkün oldu. Bununla da müəssisədə iş şəraiti yaxşılaşdı.

1915-ci ildə U.Kerrier altı mühəndislik birlikdə öz şirkətini sonradan "Carrier" adlandırılacaq "Carrier Engineering Co."nu qurub. Hazırda "Carrier Corporation" dünyanın ən böyük kondisioner istehsalçılardan biridir. 1922-ci ildə Kerrier müasir kondisioner

rin xəbərçisi olan daha təhlükəsiz, kiçik və güclü soyuducu kompressoru yaradıb. Milli Amerika Tarixi Muzeyində həmin vaxta aid ilk praktik soyuducu kompressorlarından biri nümayiş etdirilir. Kəşf edilən soyuducu sistemli qurğu ilk dəfə teatrda quraşdırılmışdır. Bu sistemlə həm rütubət aradan qaldırılırdı, həm də ventilyasiya deliklərindən buraxılan soyuq hava ilə temperatur endirilirdi.

1977-ci ildə soyutma sistemi ilə yanaşı, istilik rejiminin də kondisionerlərə əlavə edilməsi onu hər fəsil istifadə olunan avadanlığa çevirdi. İlk avtomobil kondisioneri isə 1930-cu ildə 370 vatt soyutma gücündə "C&C Kelvinator Co" tərəfindən yaradılıb və "Cadillac" a quraşdırılıb.

Aydan XƏLİLOVA, "Azərbaycan"



Naqilsiz yeni qulaqcıq



"Huawei" naqilsiz "FreeBuds Pro2" qulaqcıqlarını təqdim edib. Yeni məhsul Fransanın audio texnika istehsalçısı olan "Devialet" şirkəti ilə birlikdə hazırlanıb.

"FreeBuds Pro1"dən fərqli olaraq, "FreeBuds Pro2"nin səs keyfiyyəti ilə bərabər, digər özəllikləri də var. Belə ki, "FreeBuds Pro2"nin konstruksiyasında ilk dəfə olaraq "Magnet Dynamic" adlı 11 millimetrlik drayverlərdən istifadə edilmişdir. Sözügedən drayverlər şirkətin bütün qulaqcıqlarında drayverlər arasında ən geniş tezlik diapazonuna sahibdirlər. Bundan əlavə, qulaqcıqlarda güclü səsə uyğunlaşdırıcıları var və onlarda 3 dinamik optimizasiya alqoritmindən istifadə edilir. Həmin alqoritmlər səs gücünün dəyişməsinə, istifadəçinin eşitmə kanalının strukturunu və qulaqcıqlardan istifadədə istənilən dəyişikliyi təyin edir.

"FreeBuds Pro2" "All-Scenario Seamless AI Life" adlı funksiyası vasitəsilə qulaqcıqların istənilən əməliyyat sistemində sürətli və rahat qoşulmasını təmin edir, 47 desibel kimi otaf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir. İlk "FreeBuds Pro" modelində bu göstərici 40 desibel idi.

Yeni qulaqcıqlarda ətrafdakı səs-küyün daha aktiv boğulması üçün 3 rejim reallaşdırılıb - standart, komfort və ultra. Səs-küyün aktiv boğulması funksiyasının aktiv olduğu halda "FreeBuds Pro2" 4, deaktiv olduğu halda isə 6 saat çalışa bilər. Şarj keyfi ilə birlikdə isə bu göstəricilər 18 və 30 saat çəkir.

"Alexa" keçmiş qaytarır


"Amazon" şirkəti Las-Veqasda keçirilən "Re:Mars" konfransında etik baxımdan mübahisə doğuracaq smart səsçiləndiricini sərğiləyib. Məsələ burasındadır ki, "Alexa" adlanan bu cihaz istifadəçinin hətta vəfat etmiş yaxınlarının səsini belə, klonlaşdırma bilər.



Konfransda təqdim edilmiş videoda uşaq nəvəsindən nağıl danışmağı xahiş edib. "Alexa" isə sorğunu ilk növbədə robot səsi vasitəsilə təsdiqləyib və daha sonra uşağın ailəsindən olan üzvünün səsinə imitasiya edərək daha nazik və yumşaq səs tonuna keçib. Bununla da şirkətin müxtəssisləri yüksəkkeyfiyyətli səs matrisasını generasiya etmək imkanını verən sistemi yarada biliblər.

Təcrübə üçün yalnız bu və ya digər insan səsinin bir dəqiqəlik audio faylı tələb olunur. Yeni texnologiyaya istənilən səsini dublikatını yaratmaq qabiliyyətinə malikdir və beləliklə, o, vəfat etmiş insanların xatirələrini əbədiləşdirməyə də imkan verir.

Teleqrama daha bir yenilik



Telegram premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb. Bildirilir ki, telegram premium vasitəsilə istifadəçilər messenger daxilindəki imkanları genişləndirə biləcəklər. Onun imkanları isə bunlardır:

- messenger ana səhifəsində 10-a qədər çatın bərkidilməsi (adi istifadəçilərdə 5 ədəd çat olur);
- seçilmiş stikerlə sayısına 10 ədəd stikerin əlavə edilməsi;
- səsli mesajların mətn formatına çevrilməsi;
- çatların idarəsi üzrə daha geniş imkanlar;
- animasiyalı avatlar;
- premium abunəlik ikonu.

Telegram təmsilçiləri bildiriblər ki, yeni funksiyaların bəziləri adi istifadəçilər üçün də aktiv olacaq.

Messengerin "Android" versiyasında yeni funksiyaya da əlavə edilmişdir. Belə ki, artıq bu versiyadan istifadə edənlər qəbul olunan mesajların ön baxışını reallaşdırma biləcəklər. Bu halda qəbul edilən mesaj oxunmuş kimi görünməyəcək. Bunun üçün onu göndərən şəxsin fotosuna klikləyib saxlamaq lazım olacaq. Qəbul edilən bütün fayllar isə avtomatik olaraq cihazın "Gallery" bölməsində saxlanacaq. Bu funksiyayı fərdi olaraq aktivləşdirmək və ya deaktivləşdirmək mümkündür.

- 4 GB-a kimi olan faylların yüklənməsi (adi istifadəçilər üçün 2 GB-dır);
- faylların sürətlə yüklənməsi;
- reklamların deaktiv edilməsi;
- istifadəçi tərəfindən abunə olunan kanalların (1000 kanala qədər) və yaradılan qovluqların (20 ədəd) say artımı;

İnstaqramda buna daha ciddi yanaşılacaq

İnstaqram istifadəçilərinin yaşlarını təyin edəcək yeni üsullar test edilir. Onların arasında "Yoti" şirkətinin süni zəka alqoritmləri də var. Bu alqoritmlər fotoda əks olunmuş istifadəçinin üzünü skan edərək yaşını təyin edə bilirlər.



Məlumdur ki, Instaqram platformasından 13 yaşdan aşağı uşaqların istifadəsini qadağan edir. Lakin əvvəllər bu faktora elə də ciddi yanaşılmayıb. Məsələn, 2019-cu ilə kimi Instaqram qeydiyyatdan keçmiş yeni istifadəçilərdən doğum tarixlərini belə tələb etməyib. Lakin uşaqların təhlükəsizliyinin təmin olunması məqsədilə təşkilatların təkidindən sonra o, öz istifadəçi kütləsinin daha çox fil-trasiya üsullarından istifadəsinə başlayıb.

İnstaqram bu və ya digər istifadəçinin yaş barəsində dəqiq məlumatın təqdim olunmasını o halda tələb edirdi ki, o, sosial şəbəkə daxilində öz doğum tarixini redaktə etməyə çalışsın. Bu halda istifadəçi özünü 18 və ya daha yuxarı yaş kateqoriyasına aid istifadəçi kimi təqdim edə bilirdi. Artıq dəqiq yaş məlumatının əldə edilməsi üçün sosial şəbəkə istifadəçisindən şəxsiyyət vəsiqəsinin fotosu istəniləcək.

ABŞ-dan olan yeniyetmələr üçün bu məsələdə iki yeni variant da mövcuddur: yeniyetmə istifadəçilər yuxarı yaşlı zəmin tapmalı və ya süni zəka sisteminin xidmətindən istifadə etməlidirlər. Birinci variant çərçivəsində istifadəçi 18 yaşdan yuxarı 3 zəmin abunəçi tapmalıdır. Amma istifadəçinin özü həmin 3 abunəçiyə də abunə

olmalıdır. İkinci variant çərçivəsində istifadəçiyə selfi formatlı videonun çəkilməsi və onun "Yoti"yə göndərilməsi təklif edilir. Şirkətdən bildirilib ki, süni zəka alqoritmləri foto və ya videoda şəxsin üzünü skan etməklə onun yaşını təyin edə bilər. Bununla belə, hətta şirkət öməkdaşları da süni zəka alqoritmlərinin yekun nəticələrinə nəyə əsaslandıqlarını bilmirlər.

"Yoti" şirkətinin alqoritmlərinin istifadəsi Böyük Britaniya və Almaniyanın nizamlayıcı orqanları tərəfindən təsdiqlənsə də, nəticələr 100 faiz dəqiq olmur. Yaşın təyin olunması üzrə dəqiqlik səviyyəsi skan olunan istifadəçinin real yaşından, cinsindən və dərisinin rəngindən asılıdır. Sözügedən alqoritmlərin qeydiyyatsız və pulsuz test olunmasını şirkətin saytında reallaşdırmaq olar.

Bu avtomobillərin satışı dayandırılacaq



Avropa Komissiyasının yaydığı məlumata əsasən, Avropa İttifaqı daxiliyənma müəhərrikinə sahib yüngül avtomobillər ilə kommersiya furqonlarının satışlarının 2035-ci ildən başlayaraq qadağan edilməsi barədə qərar qəbul edib.

2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55, yüngül kommersiya furqonlarının karbon tullantıları isə 50 faiz azaldılmalıdır. Hələ bir müddət öncə bəzi Avropa ölkələri daxiliyənma müəhərrikli avtomobillərin satışlarının qadağan edilməsi ilə bağlı təklif edilmiş zaman aralığına qarşı çıxmışdı. Əsasən, Rumıniya, İtaliya, Slovakiya, Bolqarıstan və Portuqaliya yeni qanun layihəsinin müəlliflərini 2035-ci ilə kimi karbon tullantılarının 90 faiz aşağı salınmasına çağırırdılar.


Onlar daxiliyənma müəhərrikinə sahib yüngül avtomobillərin satışlarından yalnız 2040-cü ilə kimi imtina etməyə hazır idilər. Avropa Komissiyasının isə yekun bəyanatında hansısa istisnalara bərisində məlumat verilməyib. Yalnız qeyd edilir ki, Avropa İttifaqı regionunda 95 milyard avroluq büdcəsi olan "Social Climate Fund" adlı xüsusi fond yaradılacaq. Fond öz vəsaitlərini 2027-ci ildən 2032-ci ilədək ekoloji məqsədlərə nail olmaq üçün geridə qalanların dəstəklənməsinə sərf edəcək. Fondun vəsaitləri təkə avtomobil sahəsinin istehsalçılarna deyil, həmçinin iqtisadiyyatın müxtəlif sektorlarının təmsilçilərinə də xərclənəcək. Əsas məqsəd bu onilliyin sonuna kimi ümumi karbon tullantılarını 55 faiz aşağı salmaqdır. Əsrin sonuna kimi isə iqlim səviyyəsində karbon neytrallığını əldə edilməsi planlaşdırılır.

Al regionun iqtisadiyyatına təkə həvəsləndirici tədbirlər vasitəsilə təsir göstərmək niyyətində deyil. Belə ki, ekologiyaya zərər verən yanacaq növlərinə əlavə vergi tətbiq ediləcək. Bundan əlavə, naqliyyat vasitələrini alternativ yanacaqla təmin edən yanacaqqaldurma stansiyalarının tikintisinə subsidiyalar tətbiq ediləcək.

Qeyd etmək lazımdır ki, hətta iqtisadi cəhətdən güclü olan Almaniya da daxiliyənma müəhərrikli olan avtomobillərin satışına 2035-ci ildən qadağa qoyulmasına qarşı çıxmışdı.

Bioloji batareya

Nyu Yorkdakı Binhemton Universitetinin müxtəssisləri bakteriyalar əsasında enerji batareyası yaradıblar. Bioloji batareya bir neçə həftə ərzində elektrik enerjisi istehsal edə bilər. O, müxtəlif bakteriyalarla ibarət 3 laya sahibdir. Yeni enerji batareyasının əsas özəlliyi odur ki, hər layda olan bakteriyalar uzun müddət bir-birlərinin fəaliyyətini dəstəkləyirlər.



Universitetin professoru Seo-xun Çoy bioloji batareyaların tədqiqi ilə uzun illərdir məşğul olur. Onun sayılaşdırılmış batareyaları əsasında hazırlanan xeyli batareya layihəsi mövcuddur. Lakin həmin layihələrin bir ortaq mənfii cəhətləri var: onların çalışma müddəti qısadır. Professor bir-birini dəstəkləmə özəlliyinə malik bir neçə bakteriya növünün birləşməsinin köməyi ilə uzun müddət ərzində çalışın 3 laylı batareyanın yaradılmasına, nəhayət ki, nail olub.

Batareyanın üst layında işığa həssas olan bakteriyalar yerləşir. İşığın təsiri nəticəsində həmin bakteriyalar orqanik birləşmələr ifraz edir və bu birləşmələr orta layda yerləşən bakteriyalara ötürülür. Orta layda yerləşən bakteriyalar da öz növbələrində orqanik birləşmələr ifraz edir və həmin birləşmələr alt laydakı bakteriyalara ötürülür. Alt layda yerləşən bakteriyalar həmin orqanik birləşmələrlə qidalanaraq elektrik enerjisi istehsal edir.

Bu cür enerji elementləri böyük olmayan sensorların və elektron cihazların çalışmalarını təmin edə bilər.

Ülkər XASPOLADOVA, "Azərbaycan"



Bölgələrə daha yaxın

"Azercell Telekom" MMC ölkənin müxtəlif regionlarına səfərləri çərçivəsində yeni məhsullarını təqdim edir

"Bağlantı asanlaşdırır, həyatı daha dolğun edir" sloganı ilə strateji məqsədinə sadıq qalan "Azercell" bu dəfə də bölgələrdə yaşayan abunəçilərini sevindirir.

Lider mobil operator iyul ayının 12-dən başlayaraq "Bölgələrə daha yaxın" şüarı altında ölkəmizin müxtəlif regionlarına səfərlər təşkil edərək yerli əhaliyə öz yeni məhsul və innovativ xidmətlərini təqdim edir. Həmçinin bu silsilə tədbirlər zamanı "Azercell" müxtəlif oyunlar keçirir,



abunəçilərini həm yeni təkliflərlə tanış edir, həm də onlara maraqlı hədiyyələr qazandırır.

Qeyd edək ki, kampaniya çərçivəsində ilk tədbirlər Xaçmaz və Qusarda baş tutub. "Azercell" hər zaman olduğu kimi, bütün abunəçilərini diqqət mərkəzində saxlayaraq onlara bərabər imkanlar təqdim etməyə çalışır. Kampaniyanın davam etdiyi müddət ərzində izləyicilər şirkətin rəsmi internet sahifəsində keçirilən müsabiqədə iştirak edərək hədiyyə internet paketi qazana bilərlər. Odur ki, "Azercell"i doğma bölgənizdə gözləyin və onlayn tədbirlərdən də yararlanın.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxs açaq tender elan edir

LOT-2: Protez-ortez məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilərin, xammal-materialların və bir sıra hazır reabilitasiya vasitələrinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

İştirak haqqı: Tenderdə iştirak haqqı müəyyən edilmir.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Müqavilə iştirak etmək üçün ərizə.
2. Məlgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
3. Azərbaycan Respublikasında vergilərə və digər məcburi ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Üçütdə olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir) 01.06.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.
4. Satılma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq səhədə peşəkərlənmə, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə strukturu, etibarlılığının olması (müvafiq təsdiq edici sənədlər təqdim olunmalıdır).
5. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (Üçütdə olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınsa notarial təsdiq edilməsi mütləqdir).
6. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
7. Satılma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərinin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satılma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarında qadağan edilməməsi (Məlgöndərənin (podratçı)

Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. 01.06.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.

8. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
9. Tenderin Əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda, iddiaçı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində nəzərdə tutulan tender təklifinə işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları (konkret subpodratçının adı göstərilməklə) göstərməlidir.
10. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
11. Məlgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (01.06.2022-ci il tarixdən sonra alınmış arayış təqdim olunmalıdır).
12. Tender təklifi (tekliflərin açıldığı tarixdən sonra on azı 30 bank günü qüvvədə olmalıdır).
13. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddətində tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 04.08.2022-ci il saat 15:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikitəq zərflə 15.08.2022-ci il saat 15:00-a qədər Bakı şəhəri, Əhmədli qəsəbəsi, Seyid Əziz Şirvani küçəsi, 3 ünvanında yerləşən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin binasında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 16.08.2022-ci il saat 15:00-da Bakı şəhəri, Əhmədli qəsəbəsi, Seyid Əziz Şirvani küçəsi, 3 ünvanında yerləşən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin binasında Tender komissiyasının iştirakı ilə aparılacaqdır.

İddiaçı və ya onun notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender prosedurlarının açılışında iştirak edə bilər. Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ay əhatə etməsi mütləqdir.

Tender komissiyası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxs açaq tender elan edir

LOT 1 - Protez-ortez məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilərin, xammal-materialların və bir sıra hazır reabilitasiya vasitələrinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.

İştirak haqqı: Tenderdə iştirak haqqı müəyyən edilmir.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Müqavilə iştirak etmək üçün ərizə.
2. Məlgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
3. Azərbaycan Respublikasında vergilərə və digər məcburi ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Üçütdə olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir) 01.06.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.
4. Satılma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq səhədə peşəkərlənmə, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə strukturu, etibarlılığının olması (müvafiq təsdiq edici sənədlər təqdim olunmalıdır).
5. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (Üçütdə olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınsa, notarial təsdiq edilməsi mütləqdir).
6. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
7. Satılma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərinin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satılma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarında qadağan edilməməsi (Məlgöndərənin (podratçı)

Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. 01.06.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.

8. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
9. Tenderin Əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda, iddiaçı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində nəzərdə tutulan tender təklifinə işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları (konkret subpodratçının adı göstərilməklə) göstərməlidir.
10. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
11. Məlgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (01.06.2022-ci il tarixdən sonra alınmış arayış təqdim olunmalıdır).
12. Tender təklifi (tekliflərin açıldığı tarixdən sonra on azı 30 bank günü qüvvədə olmalıdır).
13. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddətində tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 04.08.2022-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikitəq zərflə 15.08.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Əhmədli qəsəbəsi, Seyid Əziz Şirvani küçəsi, 3 ünvanında yerləşən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin binasında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 16.08.2022-ci il saat 17:00-da Bakı şəhəri, Əhmədli qəsəbəsi, Seyid Əziz Şirvani küçəsi, 3 ünvanında yerləşən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin binasında Tender komissiyasının iştirakı ilə aparılacaqdır.

İddiaçı və ya onun notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender prosedurlarının açılışında iştirak edə bilər. Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ay əhatə etməsi mütləqdir.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunun fəaliyyətinin təmin edilməsi üçün stolüstü pul emal edən, pul sayan, pul dəstləyən, eləcə də pulun həqiqiliyini yoxlayan (detektor) avadanlıqların satın alınması ilə bağlı 13 aprel 2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında və Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet sahifəsində elan edilmiş açaq tender satınalmalar komissiyasının 13 iyul 2022-ci il tarixli qərarına əsasən, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir.

Satınalmalar komissiyası

"Azpetrol" şirkəti 25 illik yubileyini qeyd edir

Bu gün Azərbaycanın ən böyük yanacaq doldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir.



"Azpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkün olmuş və respublikanın neft strategiyasının inkişafına töhfə vermiş 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasının məntiqli yekunudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neft strategiyasının məqsədləri isə "Azpetrol" şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir. 15 iyul 1997-ci il tarixdə Bakı şəhəri Tbilisi (indiki Moskva) prospektində ilk yanacaq doldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayan "Azpetrol" şirkəti, on müasir texnologiyaların Azərbaycana gətirilməsi, beynəlxalq standartlara cavab verən operativ idarəetmə sistemlərinin yaradılması və təbii, eləcə də layiqli iş yerlərinin açılması siyasətini yaranadığı gündən sadıq qalaraq müstəqil Azərbaycanda özəl sektorun formalaşmasına və inkişafına töhfə verən şirkətlərdən oldu.

Şirkətin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını həyata keçirməkdən ibarətdir. Hazırda "Azpetrol" brendi ilə Azərbaycanın əksər iqtisadi zonalarında 92 yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı tarixi zəfər, şirkətin strateji inkişaf planının yenidən baxılması və əhatə dairəsinin işğaldan azad olmuş Qarabağ torpağında genişləndirilməsi məsələsini gündəmə gətirdi. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və işğaldan azad olmuş ərazilərdə "Azpetrol" brendi ilə kin olaraq Suqovuşan ərazisində fəaliyyətə başlayacaq. Ümumiyyətlə, Qarabağda quraşdırılacaq yeni məntəqələr həm əhəmiyyətli stasionar, həm də şirkət üçün yenilik olan səyahət (mobil) məntəqələrdən ibarət olacaqdır.

"Azpetrol" şirkəti 2002-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə "Petrol Plus Offline" və 2011-ci ildən isə "Petrol Plus Online" proqramlarının təbiiqinə başlamışdır. Azərbaycanda həyata keçirilən nağdsız hesablaşmaların genişləndirilməsi tədbirlərinə uyğun olaraq, "Azpetrol" şirkəti dövrüyyəyə olan ödəniş kartlarının sayını 150 000-ə çatdırıb. Şirkətimizin ümumi satış dövrüyyəsinin 55 faizini nağdsız hesablaşmalar təşkil edir. Respublika üzrə isə POS-terminallar üzərindən aparılan nağdsız hesablaşmaların 3 faizi "Azpetrol" şirkətinin payına düşür. 2022-ci ilin ilk 4 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə pos-terminallar vasitəsilə nağdsız hesablaşmalarla satış həcmi 90 faizə qədər artmışdır. "Azpetrol" Azərbaycanda ən iri işgötürənlər siyahısındadır və hazırda şirkətdə 3300-ə yaxın əməkdaş çalışır. Kadr potensialının artırılması və işçilərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi şirkətin prioritet istiqamətlərindədir. Şirkətin uğurları və nailiyyətləri yerli və beynəlxalq qurumlar tərəfindən hər zaman yüksək qiymətləndirilib. 25 il ərzində "Azpetrol" nümunəvi fəaliyyət, eləcə də, müştərilərə göstərilən yüksək keyfiyyətli xidmətləri ilə fərqləndiyinə görə, 9 beynəlxalq və 18 yerli mükafata layiq görülüb. Bunların sırasında ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemində dair, ISO - 14001:2015 - Ətraf Mühiti İdarəetmə Sistemində dair və ISO - 45001:2018 - Peşə Sağlamlığı və Təhlükəsizliyini İdarəetmə Sistemində dair beynəlxalq sertifikatları qeyd etmək olar. Hər üç sertifikatlaşdırma tələbinə dair audit yoxlaması 12.11.2020-ci il tarixdə keçirilib və 06.22.2023-cü il tarixədək qüvvədədir.

Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könlü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 iyul 2022-ci il tarixli qərarı ilə siyahıda göstərilən (siyahı əlavə olunur) 10 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə əsasən, lisenziyaları ləğv edilən fiziki şəxs olan sığorta agentlərinin

SİYAHISI

Nö	Lisenziya sahibinin adı	Lisenziyanın verilmə tarixi	Lisenziyanın nömrəsi	VÖEN
1	Ağayev Zakir İslam oğlu	04.08.2014	080604	1902116112
2	Babayev Seymur Təcəddin oğlu	27.01.2015	080645	1402966392
3	Balayev Ülvi Rasim oğlu	04.08.2014	080607	1502613392
4	Əliyev Seymur Əli oğlu	13.06.2011	000436	1601361312
5	Hacıyev Elmar Aftandil oğlu	16.03.2009	000033	2001398712
6	Nəcəfova Vəfa Cavanşir qızı	03.03.2011	000409	1302380602
7	Osmanov Orxan Qəzənfər oğlu	04.08.2014	080609	1402855492
8	Şahbazov Azər Aydın oğlu	30.01.2012	000533	1302752682
9	Yunusov Emil Məhəmmədəmin oğlu	12.01.2015	080633	1402970122
10	Zeynalov Tural Müzəddil oğlu	27.01.2015	080644	1402966822

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvləri Milli Məclisin deputatı Aqil Abbasa bacısı

ƏDİB NƏSİROVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericiliyi şöbəsinin müdiri Hacı Mirhəşim Seyidova əzizi

SƏXAVƏT SEYİDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı Ağalar Vəliyev Milli Məclisin deputatı Aqil Abbasa bacısı

ƏDİB NƏSİROVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin kollektivi agentlik Əhiliyyəti olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin Təsərrüfat işləri üzrə direktor müavini

SABİR İBRAHİM OĞLU

SƏLİMOVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.


Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi AMEA-nın müxbir üzvü, professor

AKİF MUSAYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri, Məhəlibəy prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az, az reklam@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Humanaitar siyasət şöbəsi - 538-56-60
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əyləmələrə cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 4789
Sifariş 1930
Qiyməti 40 qəpik